



Xəbər
Cəlilabadda narkotacirlərə qarşı əməliyyat - atəş açıldı və...
yazısı səh.2-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 14 may 2019-cu il Çərşənbə axşamı № 103 (7273) Qiyməti 60 qəpik

Gündəm

Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" sammitində bəyanat yaydı



Azərbaycanla strateji tərəfdaşlıq sazişi bu gün imzalanacaqmı...

yazısı səh.4-də

"One minute", Bakının suçu nəymiş?

yazısı səh.3-də

ABŞ-İran qarşıdurması neft qiymətlərini tətikləyir

yazısı səh.13-də

Nizami rayonunda elektrik kabusu - problemin səbəbləri...

yazısı səh.6-da

Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

yazısı səh.11-də

Azərbaycan iqtisadiyyatı hansı modelə uyğundur - rəy və təklif

yazısı səh.6-da

Pompeo Rusiya səfərini təxirə saldı, Brüsselə İran müzakirələrinə getdi

yazısı səh.12-də

23 iyuna qədər Türkiyəni qarışdırıb bilərlərmi...

yazısı səh.10-da

"Emin 444"ün qətlini dünya çempionu sifariş verib - iddia

yazısı səh.14-də

Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

yazısı səh.15-də

Ramazan ayının 9-cu günü

İftar 20.04. İmsak 03.43-dək (QMi)

9-cu günün duası: "İlahi, mənə bu gün Öz geniş və vüsətli rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərlə hidayət et! Məni Öz məhəbbətinlə istədiyən əməllərin hamısına müvəffəq et! Ey istəklilərin ən yüksək Arzusu!"

İftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".
ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!

İRƏVANIN "SU 30" YALANI, ÇEVİRİLİŞ BLEFİ: İNQİLABI ABS, YOXSA RUSİYA EDİB?

Paşinyan Amerikaya da, öz xalqına da "atıb"; Moskvanın işğalçıya müasir qırıcılar verəcəyi xəbəri isə təsdiqini tapmır; **rusiyalı hərbi mütəxəssis:** "İrəvanda arzunu gerçək kimi təqdim edirlər..."



yazısı səh.8-də

ABS-ın Bakıdakı səfirinin şifrəli mesajları

Li Litzenberger Azərbaycanla əlaqələrə yüksək dəyər verdiklərini açıqlamaqla yanaşı, bəzi gözləntilərini bölüşdü; politoloq: "Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi, indi də..."

yazısı səh.5-də



Baxtiyar Sadıqov:
"Emin Millinin üzrünü alqışlayıram, Vətənə gəlmək istəyirsə, buyursun"

yazısı səh.7-də



Putinlə bağlı çoxsaylı şayiələrin pərdəarxası

yazısı səh.13-də



Əhəd Məmmədli:
"Ölkəmizə qarşı ikili standartları futbolda da gördük"

yazısı səh.9-da



Mina Manqal

Dünyada ən çox jurnalistin öldürüldüyü Əfqanıstanda daha bir qətl

Əfqanıstan son illər dünyada ən çox jurnalistin öldürüldüyü ölkə hesab olunur. Belə ki, bu ölkədə növbəti dəfə bir media nümayəndəsinə qəsd edilib. Qadın jurnalist Mina Manqal qətlə yetirilib. Bu barədə ölkənin ATN kanalı məlumat yayıb. Daha əvvəl jurnalist kimi çalışmış, Əfqanıstan parlamentində mədəniyyət müşaviri vəzifəsində işləyən Manqal səhər saatlarında paytaxt Kabildə işə gedərkən silahlı hücumla məruz qalıb və həyatını itirib. Hadisənin kim tərəfindən törədildiyi və motivi bilinmir. Qeyd edək ki, dünyanın əksər ölkələrində jurnalistlərin həbsi və öldürülməsi halları baş verir.

Jurnalistlərin Müdafiəsi Komitəsi tərəfindən hazırlanan hesabatla görə, jurnalistlər arasında sui-qəsd və şübhəli ölümlərin sayı olduqca yüksəkdir. 2009-cu ildən 2019-cu ilə qədər olan 10 illik dövrdə dünyada 869 jurnalist həyatını itirib.

Şübhəsiz ki, bu adların ən yaddaqalanı İstanbulda Səudiyyə Konsulluğunda öldürülən "Vaşinqton Post"un müxbiri Camal Kaşıkçı idi. Cinayət Türkiyə və Səudiyyə Ərəbistanı arasında bir diplomatik böhrana da yol açmış və beynəlxalq səviyyədə qınanmışdı.

Ötən ay Şimali İrlandiya polisi Londonderrı şəhərində iş-tişaş zamanı jurnalist Lyra McKee-ni güllələyərək öldürmüşdü.

Statistikaya görə isə jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri ötən il 16 jurnalistin öldürüldüyü Əfqanıstandır. Bu ölkənin paytaxtı Kabildə bombalı hücum nəticəsində tək bir hadisədə 9 jurnalist həyatını itirmişdi. Jurnalist cildinə girən canlı bomba media nümayəndələrinin arasına girərək üzərindəki partlayıcıyı işə salmışdı. Əfqanıstanın Şərqi BCC-nin müxbiri işləyən Ahmed Şah da bu partlayış nəticəsində dünyasını dəyişmişdi.

Ötən il ABŞ-da da jurnalist ölümləri baş verib. Belə ki, Maryland-də yerləşən "Capital Gazette"-in ofisinə təşkil edilən hücumda 5 jurnalist həyatını itirmişdi. Jurnalist təşkilatlarının açıqlamalarına görə, korrupsiya və cinayət faktları ölümcül hadisələrin mühüm elementləridir, bütün bunlar jurnalistikaya qarşı düşmənçiliyi artırır.

Komitənin məlumatına görə, ötən ildə ən az 251 jurnalist həbs olunub. Çin, Misir və Səudiyyə Ərəbistanı, 2018-ci ildə keçən ilə nəzərən daha çox jurnalisti həbsə atsa da bu sahədə Türkiyə hələ dünyada lider mövqeyindədir. Dünyada həbsdə olan jurnalistlərin yarıdan çoxu isə Türkiyə, Çin və Misirdədir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 191 türk jurnalisti 3 mayda azadlıqdan məhrum edildi.

Azərbaycanda isə müxtəlif illərdə "Monitor" jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov, yazıçı Rafiq Tağı və jurnalist Rasim Əliyev qətl edilib.

□ Nərgiz LİFTİYEVA

Rusiyada iki deputatın diplomu saxta çıxdı

Rusiyanın Xanti-Mansiysk Muxtar Dairəsində iki deputatın saxta diploma sahib olduğu aşkar edilib. Pit-Yax şəhər dumasının deputatları Marsel Timqanov və Dmitri Avdeyenko yerli müəssisələrdən birinə vəzifəyə təyin olunarkən saxta diplom təqdim ediblər.

Prokurorluğun apardığı araşdırmalar nəticəsində onlar tutduğu vəzifələrdən azad olunub.

Qeyd olunur ki, yanvar ayında Pit-Yax şəhər dumasının daha bir deputatında saxta diplom aşkar olunmuşdu.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

"Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də təkmilləşdirilməlidir" - Məmmədşarof

"Təəssüflər olsun ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də təkmilləşdirilməlidir".

XİN-dən ONA-ya verilən məlumata görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədşarof «Şərq Tərəfdaşlığı» xarici işlər nazirlərinin Brüssel görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır: "Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Bizə bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə «Şərq Tərəfdaşlığı» vasitəsilə irəliləyirikse, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qə-



bul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil - Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, «Şərq Tərəfdaşlığı»nın gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qorunmasından asılıdır".

Nazir bildirib ki, Aİ də daxil olmaqla bu proqramda iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir: "Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan bütün sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir. Sonda qeyd etmək istərdim ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu da öz növbəsində zorla etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcək".

"Brakonyerlər tərəfindən qəddarcasına balıq ovlanması müşahidə edilir" - İradə İbrahimova

"Balıqlar düşünməlidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir və nəticədə ildən-ilə balıq növlərinin sayı azalır".

Musavat.com xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, bütün bu kimi addımlar ölkənin balıq ehtiyatlarının məhvəinə səbəb olur: "İndi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamilqlə belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısının fəsadlara səbəb olacaq".

İ.İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlərindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun



olaraq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir: "Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib. Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmli onları qınaq etmək, dərhal polise və ya nazirliyə məlumat verməkdir. Məncə, bu cür yanaşma daha effektiv və

faydalı olar.

Onu da deyim ki, balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır.

Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa çağırıraq", - deyir İ.İbrahimova bildirib.



Cəlilabadda narkotacirlərə qarşı əməliyyat - atəş açıldı və...

Cəlilabadda narkotik alverçiləri ilə polis arasında insident olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarına narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə bağlı məlumat daxil olub. Həmin şəxslərin olduğu avtomobil Yardımlı-Cəlilabad yolunda saxlanılan zaman sürücü avtomobili saxlamayaraq oradan uzaqlaşdı. Daha sonra onlar ərazidə olan dövlət yol polisi bölməsinin əməkdaşlarının "saxla" əmrinə tabe olmayaraq yol patrul xidməti avtomobilinin sağ yan güzgüsünü qıraraq hadisə yerindən uzaqlaşmaq istəyiblər. Bu zaman RPS-nin cinayət axtarış bölməsinin əməkdaşları havaya xəbərdarlıq atəşi açaraq məcburiyyətində qalıb. Bundan sonra həmin şəxslər avtomobili saxlayıblar.

Araşdırma zamanı onların - Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Mirkərim Seyidov, Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Behbudov, Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Sadıqov və Cəbrayıl rayon sakini Anar Məmmədov olduğu müəyyən edilib. Adıçkilən şəxslərdən bir ədəd sellofan büküludə heroinə bənzər kütlə və siqaret qutusunda olan metamfetaminə bənzər kütlə aşkarlanaraq götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən oradan keçən digər "Hyundai" markalı avtomobildə olan Sabirabad rayonunun Əlicanlı kənd sakini Səraslan Bağırzadə atəşin ona açıldığını zənn edərək pnevmatik tapançadan havaya bir neçə dəfə atəş açaraq oradan uzaqlaşdı. Lakin havanın dumanlı olması səbəbindən sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

"One minute", Bakının suçu nəymiş?

Axşamlar Bakının ən prestijli PuB-larında ingilislərin çoxluğunu görmək mümkündür - İngiltərə XİN belə bir ecaib xəbərdarlıq hazırlayıb yayanda elə onlardan da soruşaydı ki, Bakıda hansısa təhlükə hiss edilirmi?



Allahınız olsun, Bakıya final keçirmək hüququ az qala iki il əvvəl, 2017-ci ilin sentyabr ayının 20-də verilib, özü də üç ölkə arasında seçim edilərək!

2 018/2019 UEFA Avropa Liqasının finalının Bakı Olimpiya Stadionunda keçirilməsi ətrafında son günlər İngiltərədə yaranmış süni ajiotajı başa düşmək də olar. "Brexit" labirintində qalan, Avropa İttifaqı ilə ayrılıb-ayrılmayacağını qərarlaşdırma bilməyən İngiltərə hökuməti və onun mediasının futbol topunu da indi siyasi alətə çevirmək niyyəti ortadadır.

Neymiş? Bakı çox uzaqmış. Neymiş? Bakıda ingilis azarkeşlərə hücum ola bilmiş. Neymiş? Hotellər və uçuş bileti bahaymış. Sonra? İnsan haqları pozulmuş. Sonra? "Arsenal"-in oyunçusu Mxitaryan gəlməyə bilmiş...

Sonrasını uzatmaq da olar, amma bu qədar ucuzluğa gerek yox. Bunların heç birinin mayın 29-da iki ingilis klubu ("Arsenal"- "Çelsi") arasında baş tutacaq böyük finala heç bir dəxli yoxdur. Sadəcə, niyə bu futbola heç bir dəxli olmayan "arqumentlərin" indi səsləndirilməsi maraqlıdır. Bir dəqiqə dayanın e...("One minute")

Allahınız olsun, Bakıya final keçirmək hüququ az qala iki il əvvəl, 2017-ci ilin sentyabr ayının 20-də verilib, özü də üç ölkə arasında seçim edilərək! Bakı o zaman həm Çempionlar Liqasının (orada da finalçılar ingilis klubları oldu) finalı üçün İspaniya ilə rəqib idi. Rəqib Madrid "Atletiko"-sunun yeni stadionu "Vanda Metropolitan" idi. Avroliqanın finalı üçün isə Bakı Olimpiya Stadionunun iki rəqibi var idi: Sevilyanın "Ramon Sançes Pissxuan" stadionu və İstanbulun "Vodafon Park" arenası. 2017-ci ilin sentyabr ayının 20-də veriləcək qərara qədər UEFA bütün stadionları təftiş etmişdi və bu qərar təkə Bakı

Olimpiya Stadionuna uyğun verilməmişdi. Bu cür qərarlarda infrastrukturdan tutmuş təhlükəsizliyədək hər şey nəzərə alınır. Bu təkə ev sahibinin "qara qaşına" görə verilən qərar ola bilməz, UEFA bu cür məsuliyyətin altına girə bilməz axı! Bunu indi azarkeşlərə "barlarda hücum gözləyən" İngiltərə XİN-i də, yerin altından da, üstündən də xəbərdar olan MI-6-da hamıdan yaxşı bilir. Amma...

Azərbaycanın istər siyasi, istər nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsini həzm edə bilməyənlərin belə ucuz bəhanələrlə milyonların böyük həyəcanla gözlədiyi Avroliqanın finalını hədəf seçməsi əlbəttə ki, üzücüdür. Dünyada indi uzaq deyilən məsafəmi qaldı ki, indi klublara Bakı yolçuluğu belə uzun gəlir? Vaxtilə ingilislər aylarla gəmilərlə üzüb Hind okeanı sahillərində, Afrika çöllüklərində özlərinə müstəmləkələr yaratdıqlarını nə tez unudublar? Yeri gəlmişkən, ötən il "Barselona" ilə "Sevilya" arasında Superkubokun finalının Afrika qitəsində-Mərakeşdə keçirilməsini də yada salmaq lazım gəlir. Final üçün lap dünyanın o başına gedənlərə rəğmən, indi Bakı niyə bu qədər uzaq olsun ki? İngilislər canını

istəyir, ispanlar yoxmu?

İngiltərə millisi az qala 2018-ci il Rusiyadakı dünya çempionatını boykot etmək istəyirdi. Nəhayətdə getməyə qərar verdilər. Bu dəfə azarkeşlərinə müraciət etdilər ki, Rusiyada həttə sizi qazana salıb bəşirib yeyə də bilərlər! Nə oldu? İngilislər 8 ən güclü komanda sırasına düşdü, çempionat müddətində azarkeşlərdən birinin də burnu qanamadı.

Təhlükəsizlik kimi məsələlərdən danışmaq həmişə aktualdır. Heç bir ölkə terrora sığınmayıb. Yenə yada salmaqda fayda var: 2015-ci ilin 14 noyabrında Fransa-Almaniya arasındakı yoldaşlıq görüşündə matçın keçirildiyi Paris şəhərində çoxsaylı terror aktları baş verdi. Görüşün keçirildiyi "Stad De Frans"da o zamanlı Fransa prezidenti Fransua Olland da vardı. Partlayış nəticəsində 3 nəfər həlak oldu, oyun yarımqı saxlanıldı, stadionda böyük bir panik yaşandı. 2017-ci ilin 23 mayında İngiltərənin "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı baş vermiş iki güclü partlayış nəticəsində 22 nəfər həlak oldu, onlarla insan yaralandı. Elə həmin ilin iyununda İngiltərənin məşhur "London-Bric" körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, insanlara xəsarət yetirdi. Daha sonra Britaniya parlament qarşısında bi-



çaqla polis əməkdaşını öldürdü. Dünyanın ən güvenli ölkələri belə terrora sığınmayıb. Burada azərbaycanlı xanımlarla evlənənləri də az deyil. Axşamlar Bakının ən prestijli PuB-larında ingilislərin çoxluğunu görmək mümkündür. İngiltərə XİN belə bir ecaib xəbərdarlıq hazırlayıb yayanda elə onlardan da soruşaydı ki, Bakıda hansısa təhlükə hiss edilirmi?

Yüzlərlə İngiltərə vətəndaşı on illərdi Azərbaycandakı ən müxtəlif xarici şirkətlərdə çalışırlar. Burada azərbaycanlı xanımlarla evlənənləri də az deyil. Axşamlar Bakının ən prestijli PuB-larında ingilislərin çoxluğunu görmək mümkündür. İngiltərə XİN belə bir ecaib xəbərdarlıq hazırlayıb yayanda elə onlardan da soruşaydı ki, Bakıda hansısa təhlükə hiss edilirmi?

Demokratiya məsələsinə gəlincə, İngiltərə bu sahədə Azərbaycana nümunə olacaq bəlkə də ən son ölkədir. Ən müxtəlif ölkələrdən milyardları oğurlayıb Londonda Britaniya hökumətinin müəmmalı "təhlükəsizlik çadırı" altında yaşadnanlardan necə demokratiya nümunəsi götürmək olar? "Qarabağ"ın "Arsenal"la İngiltərədəki qarşılaşmasında erməni qondarma "DQR" "bayrağı" ilə yaşıl meydana buraxılanlar nə demokratiyada, nə təhlükəsizlikdə nümunə ola bilməzlər axı!

Azərbaycanın Avropa ailəsinə qoşulması ölkəmizi istəməyən qüvvələrin qarşına ağır salıb. Bu məsələdə ermənilərin canfəşanlılığı başa düşüləndir: Ermənistan hələ də SSRİ-dən qalma "Razdan" stadionunda bu cür final oyunlarını, adlı-sanlı klubları qəbul etməyi yuxularında görürlər. Amma bu cür çirkin niyyətlərə İngiltərə hökumətinin də alət edilməsi pis haldır.

Azərbaycanın mayın 29-da keçiriləcək final qarşılaşmasına layiqincə ev sahibliyi edəcəyinə şübhə yoxdur. Qarşıda isə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının 4



oyunu da var. Bu qərar isə 2014-cü ilin 19 sentyabrında verilib. Bakı Olimpiya Stadionunun təməli yenice qoyulanda...

Sonda daha bir yarışma haqda. Azərbaycana dost olan

İsraildə "Eurovision" yarışması şəraitində yaşayan İsrail İngiltərə də yarışmaçı göndərib. Yəqin ki heç bir xəbərdarlıq-filan-sız...

□ Nazim SABIROĞLU,
"Yeni Müsavat"

Prezidentin tənqidindən sonra "Azəriqaz"ın fəaliyyətində nələr dəyişdi... İbrahim Kərbalayıev: "Bütün nöqsanlar aradan qaldırılacaq"



Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini tənqid edərək sözləndirdiyi fikirlər və verdiyi tapşırıqlar bu qurumun növbəti fəaliyyət istiqamətini müəyyənləşdirən bir əsas tezislər oldu. Prezident bildirmişdi ki, "Azəriqaz"ın vətəndaşlara yaratdığı problemlərə son qoyulmalıdır: "... Azəriqaz" tərəfindən bəzi hallarda əsas olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, "Azəriqaz" özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".

"Azəriqaz" İstehsalat Birliyində dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

"Yeni Müsavat"a açıqlamasında bu sualı cavablandıran İbrahim Kərbalayıev bildirdi ki, artıq qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər başlanılıb: "Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı mayın 3-də "Azəriqaz" İstehsalat Birliyində (İB) geniş müşavirə keçirildi. Ölkə başçısının tapşırığı məsələlərlə bağlı hazırda da "Azəriqaz" İstehsalat Birliyində tədbirlər proqramı işlənilib hazırlanıb. Bu proqrama uyğun olaraq bütün nöqsanlar qısa zaman ərzində aradan qaldırılacaq ki, hazırda da buna başlanılıb. Dövlət başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir. Hazırda "Azəriqaz" İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq.

Qeyd olunub ki, bununla əlaqədar qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görəcəklər".

İ. Kərbalayıev bildirdi ki, abonentlərin və istehlakçıların sayının artması qaz təchizatında təzyiqlərin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur: "Bu kimi halların qarşısının alınması istiqamətində respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaztənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrlili boruların böyük diametrlili müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasını "bir pilləli" tənzimləmə sistemi əsasında aparılmalıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq. Bu və görülmə digər işlər abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq".

Qazın tərkibinin zəhərli olmasına gəlincə, İbrahim Kərbalayıev bunu əsassız fikir adlandırdı: "Təbii qazın verilişində zəhərli maddələrin olması ilə bağlı hər hansı hal yaşanmır. Qazın keyfiyyəti ilə bağlı iradlar da aradan qaldırılıb".

"Azəriqaz"dan verilən məlumatlara görə, ölkə başçısının apardığı uğurlu islahatlar və qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində ötən 10 ildə, yəni 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. Qazlaşdırma səviyyəsi 95,7 faiz olub. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2 milyon 183 mini keçib. Ötən dövr ərzində ümumilikdə uzunluğu 51 min 915 kilometrə qədər çox müxtəlif diametrlili daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib, 9 min 742 kilometrə qədər boru xətti isə əsaslı təmir olunub.

□ Nərgiz LİFTİYEVƏ, "Yeni Müsavat"

Mayın 13-də Brüsseldə Avropa İttifaqının 2009-cu ildə əsası qoyulmuş "Şərqlə Tərəfdaşlığı" proqramına üzv ölkələrin yubiley sammiti başlayıb. 2 gün çəkəcək yubiley sammitinin ilk günündə Aİ və "Şərqlə Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü olub. ONA-nın Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclas Aİ-nin ali nümayəndəsi Federika Moqerininin sədrliyi ilə Aİ-yə üzv 28 ölkə və "Şərqlə Tərəfdaşlığı"na üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilib.

Avropa İttifaqı "Şərqlə Tərəfdaşlığı" sammitində bəyanat yaydı

Azərbaycanla strateji tərəfdaşlıq sazişi bu gün imzalanacaq mı...

Iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov da iştirak edib.

F. Moqerini bildirib ki, Avropa İttifaqı "Şərqlə Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndirir: "Biz hələ də bölgədə üzleşdiyimiz çətinliklər və problemlərə baxmayaraq bu əməkdaşlığı yüksək dəyərləndiririk. Bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı və tərəfdaş ölkələr ticarət, iqtisadi inkişaf, insan haqları, vətəndaş cəmiyyətinin rolu kimi sahələrdə birgə işləyirlər".

Dünən Aİ "Şərqlə Tərəfdaşlığı"nın 10 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, bu layihə ümumi dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratiya və qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəetməyə, o cümlədən korupsiyaya qarşı mübarizə, davamlı inkişaf və bazar iqtisadiyyatına əsaslanır.

Bildirilir ki, "Şərqlə Tərəfdaşlığı" siyasəti birgə məsuliyyət, inklusivlik, fərqləndirmə prinsipləri ilə tənzimlənir və birgə prioritetləri rəhbər tutur.

Qeyd edilir ki, 10 illiklə bağlı bu görüş Aİ və digər altı ölkənin bu tərəfdaşlığının kökündə dayanan dəyərlər və prinsiplərə sadiqliyinin və "Şərqlə Tərəfdaşlığı" Sammitlərində qəbul olunmuş bəyannamələrdə təsbit edilmiş birgə öhdəliklərin təsdiq edilməsinə və onların inkişaf etdirilməsinə imkan yaradır.

Açıqlamada vurğulan ki, illər ərzində "Şərqlə Tərəfdaşlığı" səmərəli, möhkəm, uyğunlaşdırılmış və dinamik bir format olduğunu sübut edib:

"Bu siyasət qarşılıqlı faydalı əlaqələri gücləndirməyə xidmət edib. 2009-cu ildən bu günədək "Şərqlə Tərəfdaşlığı" ikitərəfli və çoxtərəfli əlaqələrin daha da dərinləşməsi üçün güclü zəmin yaradıb. "Şərqlə Tərəfdaşlığı" əməkdaşlıq sahələrini inkişaf etdirib, davamlı şəkildə genişləndirib, iqtisadi inteqrasiyanı və Aİ ilə tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsini sürətləndirib. Artan ticarət, iqtisadi inteqrasiya və Aİ ilə tərəfdaş ölkələr arasında siyasi birliyin, iqtisadi inteqrasiyanın və sektoral əməkdaşlığın gücləndirilməsi kimi əldə olunmuş nailiyyətlər gələcəkdə qarşılıqlı maraqlara, ehtiyaclarla, birgə prioritetlərə və davamlı islahatların həyata keçirilməsinə əsaslanan irəliləyişlər üçün təkan verəcək. Biz gələcək əmək-

lərdən razıyıq mı? Bəli. Daha yaxşı ola bilərdimi? Bəli. Gələcəkdə biz daha yaxşı etməliyik mi? Bəli".

Azərbaycanla Aİ arasındakı öncəki anlaşmanın tarixinin 90-cı illərdə başladığını xatırladan Yankauskas anlaşmanın həmin vaxtların reallığını əks

bir ayrı-seçkilik yox idi. Onlar firkəşirdilər ki, həm Avropa Birliyinin iqtisadiyyatı, həm də həmin ölkələrin iqtisadiyyatı üçün bu assosiativ razılaşma imzalandıqdan sonra çoxlu sərfəli iqtisadi təkliflər ola biləcək. Xüsusən həmin "Şərqlə Tərəfdaşlığı" ölkələrinin məhsullarının



daşlığımızın gündəliyi, xüsusən də növbəti "Şərqlə Tərəfdaşlığı" sammitinə hazırlıq və bu hazırlıqların vaxtında tamamlanmasını təmin etmək məqsədilə hərtərəfli və geniş məsləhətləşmə proseslərini davam etdirməliyik".

Azərbaycan üçün "Şərqlə Tərəfdaşlığı"nın 10 illiyi tədbirləri öncəliklə təşkilatla ölkəmiz arasında müzakirəsi yekunlaşmaq üzrə olan "Strateji tərəfdaşlıq haqda" sazişin taleyi ilə bağlı önəm kəsb edir. "Yeni Müsavat" xatırladı ki, bir neçə həftə öncə Milli Məclis sədri Oqtay Əsədov sənədin imzalanmağa hazır olduğunu və mayın 13-də imzalanacağını bildirsə də, Azərbaycan Xarici İşlər Nazirliyi onu təkzib etmişdi. İstənilən halda, bu həftə məsələ bəlli olunacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ötən həftə BBC News Azərbaycancaya açıqlamasında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesi bitən kimi sənədin imzalanacağını bildirdi. K. Yankauskas Azərbaycanla Aİ arasında imzalanması gözlənilən sazişin detalları barədə danışmasa da, texniki işlərin tez bitirilməsi üçün səy göstərdiklərini bildirdi: "Proses gədir, biz sona yaxınlaşırıq. İşləyirik ki, bu anlaşma imzalanana qoyulan öhdəliklərə əməl edib, hələ də buna çalışırıq. Düşünürəm ki, bizim əməkdaşlığımız buna nail olmağa gətirib çıxarıb. Biz indiyə kimi edilmiş iş-

etdirdiyini, amma həmin realıqın indi də qüvvədə olduğunu söyləyib: "Həmin realıq qüvvədədir, amma indi dünya daha çox irəli gedib və yeni əməkdaşlıq "yeni tənzimlənən əsaslar" tələb edir. Yeni anlaşma üçün isə Azərbaycana qarşı gözləntilər 2 il öncə irəli sürüldü".

Xatırladaq ki, 2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması üçün danışıqlar gedir. Artıq sazişin 90 faizindən çoxu ilə bağlı razılıq gəldiyi bildirilir.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının "Şərqlə Tərəfdaşlığı" proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldova Avropa İttifaqı ilə Assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzalamamağa hazırlaşır.

Avropa İttifaqının "Şərqlə Tərəfdaşlığı" proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov bildirdi ki, assosiativ razılaşma Avropa İttifaqının "Şərqlə Tərəfdaşlıq" proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin assosiativ razılaşma Avropa İttifaqının "Şərqlə Tərəfdaşlıq" proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin assosiativ razılaşma Avropa İttifaqının "Şərqlə Tərəfdaşlıq" proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur.

Avropa bazarlarına çıxışı istiqamətində çox ciddi addımlar atılmalıydı. Bu prosesin özü gecikib. Baxmayaraq ki, bu gün Ukrayna, Gürcüstan, Moldova "Şərqlə Tərəfdaşlığı" proqramı ilə assosiativ razılaşmanı imzalayıblar, ancaq onların özləndə belə o proses çox uzun gedir. Demək olmaz ki, bu gün assosiativ razılaşmanı imzalayan ölkə ilə hərtərəfli əməkdaşlıq razılaşmasını imzalayan ölkə arasında ciddi bir fərq var. Elə bir ciddi fərq yoxdur. Çünki prosesin özü çox ləng gedir.

Azərbaycan isə strateji əməkdaşlıq haqqında razılıq imzalamamaq istəyir. Təxminən Avropa İttifaqının Rusiya ilə imzaladığı razılaşmaya yaxın bir razılaşma nəzərdə tutulur. Çünki Azərbaycan yeganə "Şərqlə Tərəfdaşlığı" proqramı ölkəsidir ki, Avropa İttifaqı ilə razılaşma imzalamamaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı ilə ayrıca sənəd imzalayıb. Yeni Avropanın enerji təhlükəsizliyi prosesində Azərbaycanın üstün rolunu və eyni zamanda öhdəliklərini göstərir.

Avropa İttifaqı "Şərqlə Tərəfdaşlığı" proqramının 4 əsas prinsipi var, Azərbaycan onların heç birini kənara atmayıb. Yeni birinci əsas bəndi insan hüquqları, demokratiya və yaxşı idarəetmə ilə bağlı bənddir. Mən də Avropa İttifaqının əməkdaşları ilə görüşlərimdə onlar etiraf edirlər ki, heç kim o bəndi razılaşmadan çıxarda bilməz. Ümumiyyətlə, bu barədə söhbət gədməz bilməz. Ancaq əsas qırmızı xətt enerji təhlükəsizliyidir. Yeni bu, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün önəmlidir".

□ Etibar SEYİDƏĞA, "Yeni Müsavat"

ABŞ-ın Azərbaycan-dakı yeni səfiri Li Litzenberger (Lee Litzenberger) ilk tam həcmli müsahibəsini "Turan" informasiya agentliyi və "Amerikanın Səsi" radiosuna verib.

Səfir "Amerikanın Səsi" və "Turan" agentliyinə müsahibəsində ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik və insan hüquqlarından danışdı.

"ABŞ-Azərbaycan münasibətlərinin indiki səviyyəsi Amerika hökumətini qane edirmi? Siyasi münasibətlərin daha da dərinləşməsi üçün nə edilməlidir?" - suallarına cavabında səfir deyib: "Sizin ABŞ-Azərbaycan münasibətlərinin səviyyəsindən mənim razı olub-olmamağım barədə sualınıza cavabım həm "bəli", həm "xeyr" ola bilər. "Bəli" cavabı barədə açıqlama versəm, onu qeyd edə bilərəm ki, indiki məqamda iki dövlət arasında çoxlu sahələrdə olan münasibətlər həqiqətən də çox yaxşıdır, öz qüdrəti, öz gücü ilə seçilən münasibətlərdir. Ümumiyyətlə, bizim tərəfdaşlığımız müxtəlif səkiddə, sahələrdə mövcuddur. Bu tərəfdaşlığa təhlükəsizlik, enerji və iqtisadiyyat, demokratiya və sosial inkişaf kimi sahələr daxildir. O ki qaldı mənim "xeyr" cavabıma, qeyd etmək istərdim ki, ümumiyyətlə, bizim münasibətlərin daha da inkişafı, daha da dərinləşməsi üçün potensial mövcuddur. Mənim Azərbaycanla ABŞ səfiri kimi fəaliyyət göstərdiyim dövrdə məqsədlərim ondan ibarətdir ki, həm Azərbaycan Respublikasının hökuməti ilə, həm də Azərbaycan xalqı ilə birgə fəaliyyət göstərərək Azərbaycanın daha təhlükəsiz, daha firavan, daha azad və ədalətli dövlətə çevrilməsi istiqamətində yardım göstərim".

Diplomat insan haqları sahəsindən danışarkən Azərbaycanda Novruz bayramı ərəfəsində imzalanan əfv fərmanını xatırladı: "Bu fərman əsasında bir sıra məhkum olunmuş şəxslər azadlığa buraxılıb. Biz bu faktı çox böyük bir məmnunluq hissi ilə qeyd etmək istəyirik. Sadəcə, düşünürəm ki, Azərbaycanda bu istiqamətdə görüləcək daha çox iş var. Çox ümid edirəm ki, Azərbaycanda bir gün olacaq ki, ümumiyyətlə, hər hansısa əsas azadlıqlarını və ya konstitusiyaya hüquqlarını bildirdiyinə görə insanlar həbs olunmayacaqlar. O ki qaldı Azərbaycanda tənzipçiləşdirici islahatların həyata keçirilməsi istiqamətinə, biz bəyan olunmuş məhkəmə sahəsində keçirilən islahatlarda maraqlıyıq. Düşünürük ki, bu təşəbbüs Azərbaycanda qanunun aliliyi kimi olan

ABŞ-ın Bakıdakı səfirinin şifrəli mesajları

Li Litzenberger Azərbaycanla əlaqələrə yüksək dəyər verdiklərini açıqlamaqla yanaşı, bəzi gözləntilərini bölüşdü; **Elçin Mirzəbəyli:** "Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi və elə indi də təhlükəsiz dövlətdir"

məfhumun gücləndirilməsinə təkan verəcək".

ABŞ-Azərbaycan münasibətlərindən bəhs edən səfir deyib ki, ABŞ-ın cari administrasiyası dövründə daimi olaraq yüksək səviyyəli rəsmilər Azərbaycanla təmasda olublar: "Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dörd məktub ünvanlayıb. Ötən ilin payızında isə prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə əlaqələndiricisi cənab Con Bolton bölgəyə səfər edib. Düşünürəm ki, Con Boltonun Azərbaycana səfəri, ümumiyyətlə, ABŞ-ın Azərbaycanla olan strateji tərəfdaşlığının bizim üçün çox vacib olmasının əyani təzahürüdür. Ona görə düşünürəm ki, bu istiqamətdə çox müsbət bir trend mövcuddur".

"2018-ci ilin oktyabrında Azərbaycanda səfərdə olan dövlət katibinin köməkçisinin müavini Con Kent bildirmişdi ki, növbəti səfəri zamanı AzadlıqRadiosunu dinləyəcəyinə ümid edir. Cənab Kent bir neçə gün əvvəl də Azərbaycanda səfərdə olub, amma AzadlıqRadiosunu dinləyə bilməyib. Rusiyanın bütün media orqanlarının Azərbaycanda ofisləri olduğu halda Amerika Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun internet sahəsinə girişə belə blok qoyulmasını necə izah edərdiniz? Hazırda radionun Bakı bürosunun açılması üçün hansı səviyyədə danışıqlar aparılır?" - suallarına cavabında Li Litzenberger deyib: "Bu sualınıza cavab verərkən, ilk öncə icazənizlə bir ifadədən başlayardım ki, azad və müstəqil tərzdə fəaliyyət göstərən media həm Azərbaycanın iqtisadi və demokratik inkişafı, həm də istənilən dövlətin iqtisadi və demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə biz sözügedən məsələyə böyük önəm veririk. Digər bir amil də var ki, hər bir şəxs müxtəlif məlumat mənbələrindən məlumat

almaq hüququna malik olmalıdır. Mən AzadlıqRadiosunun Azərbaycanda öz yayımını bərpa etməsini və sözügedən radionun veb sahifəsinə qoyulan məhdudiyətlərin aradan götürülməsini çox görmək istərdim.

Düşünürəm ki, demokratiya şəraitində insanlar müxtəlif mənbələrdən gələn məlumatları əldə etmək və müxtəlif mənbələrdən əldə etdikləri məlumatlara əsasən öz fikirlərini formalaşdırmaq hüququna malik olmalıdır".

Li Litzenberger deyib ki, Təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun bölgəyə səfəri ABŞ və Azərbaycan arasında olan ikitərəfli münasibətlərin güclənməsinin siqnalıdır: "Bu, ABŞ-la Azərbaycan arasında olan ikitərəfli münasibətlərin çox güclü olmasının bir təzahürüdür. Həqiqətən də ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində apardıqları əməkdaşlıq çox güclüdür və bu əməkdaşlıq əsasən global terrorçuluğa qarşı mübarizədə öz əksini tapır. Eyni zamanda Azərbaycanın Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı koalisiyaya verdiyi töhfələr həqiqətən çox vacibdir".

"Turan"ın "Gürcüstan və Ukraynanın Qərb institutlarına, o cümlədən Avropa İttifaqı və NATO-ya inteqrasiyası bu ölkələri ərazi itkiləri ilə üzləşdirdi. Azərbaycan hökuməti Qərb institutlarına inteqrasiyanı sürətləndirərsə, Amerika bu ölkəni Rusiyanın təsirlərindən qorumaq üçün nə edə bilər?" - sualına Li Litzenberger belə cavab verib: "Siz Gürcüstanda və Ukraynada sözügedən olaylar, sözügedən ərazilərin itirilməsi barədə danışdınız. Mən düşünürəm ki, ərazilərin itirilməsi Gürcüstanın və yaxud Ukraynanın atdığı hər hansı addımların nəticəsi olub. Mən düşünürəm ki, ərazilər üzərində nəzarətin itirilməsi məhz Rusiya tərəfindən açıq-aşkar şəkildə göstərilən aqressiyanın nəti-



cəsi olub. Ümumiyyətlə, Rusiya gücdən istifadə edərək digər dövlətlərin ərazilərini qeyri-qanuni şəkildə işğal edib. Sualınıza cavab olaraq onu da qeyd etmək istəyirəm ki, hər hansı bir dövlət başqa bir dövlətin xarici siyasət istiqamətində atdığı addımlara veto qoya bilməz. Deməzdim ki, ərazilər itirilib. Ərazilər işğal altındadır. Düşünürəm ki, qəbul olunmuş beynəlxalq münasibətlər sistemində hər hansı dövlət digər dövlətlər üzərində təsir edə və ya təsirini əldə etməyə çalışa bilər. O ki qaldı Azərbaycana, mən demək istərdim ki, ABŞ ilkin müstəqillik dövründən, Sovet İttifaqından müstəqilliyini qazandıqdan sonra Azərbaycanın müstəqilliyinə həmişə dəstək verib və dəyərləndirib. Biz bu istiqamətdə müxtəlif fəaliyyətlər, o cümlədən energetika sahəsi istiqamətində dəstək göstərmişik. Yenə təkrar etmək istərdim ki, ABŞ Azərbaycanın müstəqilliyinin ilkin dövründən Azərbaycanın müstəqilliyini dəstəkləyir". Səfir onu da deyib ki, Rusiyanın işğalçılıq siyasətinə qiymət verilib, o, indiyədək işğalçılıq siyasətinin cəzasını, əziyyətini çəkir.

Li Litzenberger deyib ki,

ABŞ-ın Qarabağla bağlı mövqeyi çox aydın və çox açıqdır: "ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir. Bu da o deməkdir ki, biz münaqişəyə cəlb olunan iki tərəfdən göstərilən və nəticə etibarilə sülh sazişinə gətirib çıxara bilən səyləri çox dəstəkləyirik".

Li Litzenberger qeyd edib ki, Azərbaycan artıq tranzit dövlət kimi çox vacibdir.

Əfv fərmanından bəhs edən diplomat söyləyib ki, atılan bu addımın nəticəsində Azərbaycan beynəlxalq dəstək qazanaraq daha da təhlükəsiz bir dövlətə çevrildi: "Biz buna bənzər əlavə addımların atılmasını görmək istəyerdik. Biz eyni istiqamətdə daha çox addımların atılmasını görmək istəyirik. Onu da deyim ki, siz düz dediniz, əfv fərmanından sonra əks istiqaməti göstərən faktlar da yer aldı. Eyni zamanda müsbət bir irəliləyiş də görürük. Bu gün belə bir xəbər var idi ki, xaricə səyahət etmək qadağası ilə üzləşən dörd jurnalistin üzərindən bu qadağa artıq götürüldü. Tolerantlıq və vətəndaşların hüquqlarına hörmət edilməsi istiqamətində irəli

addım atan Azərbaycan öz maraqlarının irəliləməsinə şərait yaradır".

Amerikalı diplomatın fikirlərinə, həmçinin şifrəli mesajlarına münasibət bildirən politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "Yeni Müsavat"a açıqlamasında bunları söylədi: "Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi və elə indi də təhlükəsiz dövlətdir. Bu təhlükəsizlik amillərinin beynəlxalq dəstək, yaxud beynəlxalq təzyiqlərlə birləşməsi əlaqəsi yoxdur. Azərbaycanda təhlükəsizlik daxili faktorlarla - Azərbaycan xalqının birliyi və prezidentin siyasi iradəsi ilə bağlıdır. Bizim təhlükəsizliyimizə təhdid yaranan başlıca amil isə torpaqlarımızın işğal altında olmasıdır. Məhz bu fakt ABŞ səfirinin dediyi kimi, "daha çox" addımların atılmasına mane olur. Baxmayaraq ki, "daha çox" çox mücərrəd və sərhədi olmayan anlayışdır. Bütün daha çoxların sonunda kaos, vətəndaş qarşıdurması və xarici müdaxiləyə açıq bir nəticə gəlir. Bu baxımdan da bizim "daha çox"umuz bizim maraqlarımızın sərhədlərinə qədər irəliləyə bilər".

E.Mirzəbəyli qeyd etdi ki, əgər ABŞ və digər dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə daha açıq dəstək versələr, işğalçıya qarşı beynəlxalq hüququn prinsiplərindən irəli gələn addımlar atsalar, o zaman ölkəmizin təhlükəsizliyinə təhdid yaranan faktorlar aradan qalxa və "daha çox"ların da sərhədləri genişlənə bilər: "İndiki şəraitdə bizim üçün daxili sabitlik və təhlükəsizlik bütün digər vəzifələrdən öndə dayanır. Çünki qarşımızda torpaqlarımızı işğal altında saxlayan və işğalçılıq niyyəti bitib tükənməyən bir düşmən ölkə var. Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Şuşanın işğalı ilə bağlı son açıqlamasında yer alan fikirlər də sübuta yetirir ki, işğalçı ölkə bir zaman ölkədəki siyasi qarşıdurmadan istifadə edərək, Qarabağı işğal edib və bu gün də eyni prosesin baş verməsini arzulayır. Əgər bu təhdid aradan qalxarsa və işğalçı geriye otuzdurularsa, o zaman şübhə etmirəm ki, Azərbaycanın "daha çox"ları ABŞ səfirinin nəinki qənaətinin, hətta təsəvvürlərinin sərhədlərini belə aşsa bilər. Çünki torpaqların işğal altında olan bir ölkənin əldə etdiyi nailiyyətlər belə düşünməyə əsas verir".

E.PASASOY,
"Yeni Müsavat"

Havalar soyuyanda və isinəndə - elektrik enerjisinə tələbat bir az artan kimi, Bakının Nizami rayonunda elektrik kabusu yaşanır. Qışda baş verənlər bir yana, aprelin 24-də günorta saatlarında Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, 2528-ci məhəllədə elektrikin verilişi dayandırıldı.

Nizami Rayon Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə gəlib, xətlərə, transformatorlara baxış keçirdilər. Lakin problem həll olunmadı. Yuxarıda qeyd etdiyimiz gün saat 17 radələrində qədər elektrikin verilişi bərpa edilmedi.

Məlumat üçün bildirik ki, yuxarıda qeyd etdiyimiz ünvanda "Yeni Müsavat" media qrupunun redaksiyası da yerləşir. Redaksiyaya hər gün ictimai şəxslər gəlib, canlı yayımda debata çıxırlar. Bundan əlavə, hər gün "Yeni Müsavat" qəzeti çapa hazırlanır, musavat.com, minval.az saytı daimi olaraq online qaydada fəaliyyət göstərib, gün ərzində baş verən xəbərlərlə yenilənir. Ərazidə həmçinin banklar, iri mağazalar, müxtəlif müəssisələr də fəaliyyət göstərir. Elektrik enerjisinə yaranan fasilələr bütün bu sadaladığımız müəssisələrin işini iflic edir.

Bəs səbəb nədir? Aprelin 24-də elektrik enerjisi kəsildən zaman Nizami Rayon Elektrik Şəbəkəsinə bildirildi ki, problem yarımstansiyadadır. Deyilənə görə, oradan gələn yüksək gərginlikli xətlərdə problem yaranıb və bu üzündən elektrik təchizatında uzun fasilə verilib. Həmin zaman bildirildi ki, artıq problem öz həllini tapdı və bundan sonra elektrikin verilişində heç bir fasilə yaranmayacaq, lakin...

Mayın 13-də səhər saatlarında yuxarıda qeyd etdiyimiz ünvanda yenidən elektrik enerjisinin verilişində fasilə yaranırdı. Fasilə bir saatdan çox davam etdi. Bildirildi ki, ərazidə hansısa iş aparıldığı üçün elektrik enerjisinin verilişində fasilə yaranıb. Lakin aparılan işlə bağlı öncədən heç bir istehlakçıya məlumat verilməyib...

Nizami Rayon Elektrik Şəbəkəsinin rəhbəri Həsən Həsənov yaranan problemlərlə bağlı aşağıdakıları bildirdi: "Biz xətləri yoxladıq, lakin hər hansı bir problem aşkarlamadıq. Elektrik enerjisinin hansı səbəbdən sönməsi hələ ki məlum deyil. Araşdırırıq ki, elektrik enerjisinin kəsilməsinin səbəbi nədir. Biz yenidən bu həftə ərzində yoxlama aparıb, lazımi tədbirləri görəcəyik".

"Azərişiq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söylədi ki, mayın 13-də elektrik enerjisinin kəsilməsinin səbəbi ərazidə aparılan işlər olub:

"Orada sxem yığırdılar. Ona görə də elektrik enerjisinin verilişində fasilə yaranıb. Haradasa yenidənqurma işləri aparılan zaman elektrik enerjisinin verilişində fasilə yaranır. Əgər həmin ərazidə xüsusi bir müəssisə varsa, o zaman idarəyə rəsmi məktub göndərilir. Bu kimi proseslər zamanı həmin müəssisənin elektrikle təchizatı nəzərə alınır".

"Yeni Müsavat"a danışan hüquqşünas Əsəbəli Mustafayev bildirib ki, belə halda istehlakçılar hüquqları pozulduğu üçün məhkəməyə müraciət edə bilərlər:

"İstehlakçılarla müqavilə bağlanılır. Lakin bu müqavilə tamamilə istehlakçının hüquqlarının müdafiəsində dayanmır. Yeni bu qurum şablon hazırlayıb, abunəçilərə qol çəkdirir. Əksəriyyətdə də bu müqavilə mövcud deyil. Elektrik enerjisi 2-3 saat verilmirsə, bu müddət ərzində istehlakçı evdədirsə, televizora baxa, radioya qulaq asa, telefonla danışa, kompüterlə məşğul ola bilmir. Bina evlərində əksər hallarda su, nasos qurğusu ilə verilir.

Nizami rayonunda elektrik kabusu - problemin səbəbləri...



Tanrıverdi Mustafayev: "Sxem yığırdılar, ona görə elektrik enerjisinin verilişində fasilə yaranıb"

Əsəbəli Mustafayev: "İstehlakçı elektrikin kəsilməsinə görə məhkəməyə müraciət edib, ona dəymiş zərəri tələb edə bilər"

Elektrik enerjisi olmayanda su da gəlmir. Bundan əlavə, kimsə liftə də qala bilər. Bütün bunlar mənəvi ziyan kimi qiymətləndirilir. O cümlədən bu halda maddi ziyan da var. Məsələn, işıq sönmə, yenidən yanan zaman daha qüvvəli olur. Bu zaman hansısa cihazı yandırma bilər. Əgər məhsul enerjisiyə görə yanibsə, ona verilən zəmanət də keçərli olmur. Nəticədə istehlakçı maddi ziyanı düşür. Bütün bunlara görə istehlakçılar məhkəməyə müraciət edə bilərlər. Lakin bu hüquqlarının olmasına baxmayaraq, Azərbaycanda elektrik enerjisinin kəsilməsinə və bundan yaranan problemlərə görə məhkəməyə müraciət etmək halları demək olar ki, yoxdur. Əgər olarsa, müvafiq qurumlar məsuliyyətlərini artırırlar".

Hüquqşünas bildirib ki, komməriya fəaliyyəti ilə məşğul olan şəxslərə dəyən zərər daha çoxdur: "Məsələn, mağaza 2 saat enerjisinin kəsilməsi bir çox problemlərə yol açır. Bunların hamısı maddi ziyanlardır. İstehsal müəssisələrinə də bu, çox böyük ziyan vurur. Doğrudur, bir çox müəssisələrdə generatorlar mövcuddur. Lakin bu cihazlar iri müəssisələri tamamilə elektrikle təmin edə bilmir. Çünki böyük müəssisələrin elektrinə olan tələbatı çoxdur. Təəssüf ki, bizdə istehlakçı hüquqları ilə məşğul olan qurumlar yoxdur. Əvvəllər bəzi QHT-lər

var idi ki, onlar müştərinin hüquqlarını müdafiə edirdilər. Son illərdə isə onlar da sıradan çıxarıb. İstehlakçıların əksəriyyəti isə öz hüquqlarını müdafiə etməyi bacarmırlar. Hansı qanundan istifadə ediləcəyini bilmirlər. Hesab edirəm ki, media da bu istiqamətdə maarifləndirici işlər aparmalıdır. Göstərilməlidir ki, vətəndaş hüquqlarını necə müdafiə edib, nəyə nail olmalıdır".

□ Əli RAİS,
"Yeni Müsavat"

Azərbaycan iqtisadiyyatı hansı modelə uyğundur - rəy və təklif

Ekspert: "Qazaxıstan bizim üçün nümunə ola bilməz"

Son vaxtlar Azərbaycanın seçdiyi iqtisadi inkişaf modeli ilə bağlı müzakirələr aparılmaqdadır. Mütəxəssislər tərəfindən ölkədə yürüdülmüş iqtisadi siyasət təhlil olunur, bu siyasətin müxtəlif ölkələrin təcrübəsi ilə müqayisəsi aparılır. Bu zaman Sinqapur, Cənubi Koreya və Qazaxıstanın tətbiq etdiyi iqtisadi inkişaf modellərinin müxtəlif elementlərinin Azərbaycanda reallaşdırılmasına dair fikirlər səsləndirilir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət yuxarıda adları çəkilən ölkələrin uğurla tətbiq etdikləri inkişaf modelləri ilə nə qədər uyğunluq təşkil edir? Sualı cavablandıraraq iqtisadçı-ekspert Rəşad Həsənov "Yeni Müsavat"a dediyyə görə, Sinqapur və Cənubi Koreya Azərbaycandan fərqli inkişaf yolu keçiblər: "Hər iki ölkənin inkişaf tarixində çox fərqli məqamlar var. Sinqapurda inkişaf korrupsiyaya qarşı çox sərt, amansız mübarizə və şəffaflığın təmin olunması yolu ilə baş tutub. Xüsusilə ilkin dövrlərdə bu məsələlərdə faktiki diktatura rejimi formalaşdırılıb, ən radikal qərarlar qəbul edilmiş. Daha sonra ölkə iqtisadiyyatı açıq inkişaf modelinə keçib. Bu gün Sinqapur dünyanın ən açıq iqtisadiyyatına malik ölkədir. Bu baxımdan, onu Azərbaycanla müqayisə etmək doğru olmazdı. Sinqapur modelinin inkişaf faktorlarından biri də ədalətdir. Orada Britaniya hüququ tətbiq olunmaqla, mülkiyyət hüquqlarına tam təminat verildi. Bu isə məhkəmə sisteminin rəqabətliyi təmin olunması yolu ilə mümkün oldu. Bu sahədə Sinqapurla Azərbaycan müqayisəyə gəlməz dərəcədə fərqlidirlər. Belə ki, bizdə bu sahədə çox kəskin problemlər var. Məhkəmə sistemində ictimai güvən çox aşağı səviyyədədir, mülkiyyət hüquqlarının qorunması sahəsində ciddi problemlər mövcuddur".

Cənubi Koreya təcrübəsinə gəlinə, ekspert bu ölkənin demokratik sistemin formalaşdırılması yolu ilə iqtisadi



Rəşad Həsənov

nailiyyət əldə etdiyini bildirir: "Bu ölkə müstəqilliyinin ilk illərindən bir növ yeganə çıxış yolu olaraq liberal iqtisadiyyatı seçməli oldu. 70-ci illərdə bu sahədə böyük uğurlar əldə etməyə başladılar. Qazaxıstanda isə situasiya tamamilə fərqlidir. Burada oliqarx iqtisadiyyatı yoxdur, bunun üçün şərait formalaşmadı. Eyni zamanda avtoritar rejim olmasına baxmayaraq, müəyyən institutlar öz işini görə bilir. Korrupsiyaya qarşı mübarizə nisbətən effektiv şəkildə təşkil olunub. Məmur-biznes münasibətləri kəskin şəkildə dəstəklənir ki, bunun özü də prosesə dəstək verir. Bu ölkənin inkişafında rol oynayan digər faktor budur ki, Qazaxıstan keçmiş sovet ölkə-

ləri arasında ərazi və milli-etnik mübahisələrə cəlb olunmayan çox az sayda ölkədən biridir. Burada daha çox balanslı iqtisadi siyasətin həyata keçirilməsinə üstünlük verilsə də, eyni zamanda müəyyən qədər şəffaflıq elementlərinə üstünlük verən iqtisadi idarəetməni də müşahidə edirik. Çağırışlara daha effektiv cavab verən bir sistemdir. Məsələn, dünya neft bazarında baş verən dəyişikliklərə Qazaxıstanın aidiyyətli institutları daha effektiv reaksiya verir, real addımlar ortaya qoyur. Bundan əlavə, innovativ baxımdan Qazaxıstan institutları daha irəlidedir. Bütün bunlara baxmayaraq, Qazaxıstan avtoritar bir ölkədir və onun modeli Azərbaycan üçün nümunə ola bilməz. Müsbət təzərlərini götürmək olar. Ümumiyyətlə, hər bir ölkə özünə uyğun bir model tətbiq etməklə uğur qazana bilər".

İqtisadi inkişaf modeli müəyyənləşdirilərkən, hər bir ölkə müxtəlif amilləri nəzərə almalı olur. R.Həsənovun dediyyə görə, bunlar arasında beynəlxalq, regional əhəmiyyətli amillər də var: "Regional şərtlər, mövcud infrastruktur var. Model bunların hər birinə uyğunlaşmalıdır. Azərbaycana gəlinə, təəssüf ki, bizdə neqativ planda "özünəməxsus" iqtisadi modelin formalaşdırılması, institutların mexanizmlərin yerli-yerinə oturdulması, seçki institutunun inkişaf etdirilməsi, rəqabətli mühitin formalaşdırılması, iqtisadiyyatın liberallaşdırılması kimi elementlər təşkil etməlidir. Bu sahədə hər hansı imitasiya olarsa, heç bir uğur əldə edilməsi mümkün olmayacaq".

□ Dünya SAKİT,
"Yeni Müsavat"

"Meydan TV"nin keçmiş rəhbəri Emin Milli çoxlarını təəccübləndirir. Onun ardıcıl olaraq səsləndirdiyi fikirlər, sərgilədiyi mövqe bir anlaşılmaqlıq yaradıb. Axı bununla Emin Milli nə demək istəyir?

Görəsən, onun yazdıqları imitasiyadır, yoxsa səmimiyyətdən irəli gəlir? Bu sürətlə siyasi iqtidara münasibətini dəyişməyin səbəbi nədir, nə baş verir?

Suallar çoxdur, Emin Milli



Sadəcə, Emin o deyil, proqnozlaşdırılmayan adamdır. Biz onu çox istəyirik. Sabah fərqli mövqedən yaza bilərəm və təəccüblənərəm, çünki stabil adam deyil. Bundan başqa, təkbürlüdür, ambisiyaları var. Liderlik ambisiyalarının olması gözəldir, normaldır. Amma Emindeki patoloji, bu da bizim onunla işləməyimizi qeyri-mümkün edir. Və bütün bunlara baxmayaraq, son günlər onun sərgilədiyi mövqeni mən və dostları dəstəkləyirik".

"Emin Millinin üzr istəmə"

Pentaqon körfəzə qüvvə toplayıb - müharibə hazırlığı, yoxsa...

Hikmət Hacızadə: "Əgər İran özü hərbi əməliyyat başlamasa, düşünürəm ki, Amerika heç nədən başlayar"



Son günlərin əsas mövzusu ABŞ və İran arasında artan gərginlikdir. ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı tam həcmli neft embargosu tətbiq etməsinə cavab olaraq İran ötən həftə 2015-ci ildə imzalanmış nüvə sazişindən qismən çəkilib.

Eyni zamanda ötən həftə ABŞ Müdafiə Nazirliyi Aralıq dənizinin İtaliya sahillərində lövbər salan "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisini Fars körfəzinə göndərmişdir. Daha sonra isə əlavə olaraq "USS Arlington" döyüş gəmisi, habelə Qəterdəki aviabazaya B-52 taktiki bombardmançıları və "Patriot" zənit-raket kompleksləri göndərmişdir. Məlum olduğu kimi, ABŞ-ın 5-ci hərbi donanması Bəhreyyədə yerləşir. Bu donanma dünyada neft və qaz daşınmasında əsas yol hesab olunan Fars körfəzində təhlükəsizliyi qoruyur. Qəterdə isə ABŞ-ın regionda ən böyük hərbi-hava bazası hesab olunan "Əl-Udeyd" bazası yerləşir.

Qərb mediası isə yazıb ki, ABŞ-ın Fars körfəzinə qüvvə göndərməsinin səbəbi İrandan gözlənilən təhlükə ilə bağlıdır. Bunu dövlət katibi Mayk Pompeo da açıqlayıb. Dövlət katibi deyib ki, ABŞ müharibə istəməsə də öz maraqlarını müdafiə edəcək. Mətbuat onu da yazır ki, İranın Amerika maraqlarına hücum edəcəyi ilə bağlı məlumatı İsrail kəşfiyyatı verib.

İran isə ittihamları rədd edir. Sepah generalı Yadulla Cavani bildirib ki, Tehran ABŞ-la müzakirələr keçirməyəcək. General deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyata keçməyə cəsarəti yoxdur.

Qeyd edək ki, Pentaqonun Yaxın Şərqlə əlavə qüvvə göndərməsinin ardınca ABŞ prezidenti İran hakimiyyətinə müraciət edərək birbaşa dialoqa çağırıb. "Amerikanın Səsi"nin məlumatına görə, prezident Tramp müxbirlərə deyib ki, "mən onların mənə zəng etməsinə görmək istəyirəm".

Hətta amerikalıların Tehrandan olacaq zəng üçün İranla diplomatik vasitəçiliyi heyətə keçirən İsviçrənin Tehrandakı səfirliyinə xüsusi telefon nömrəsi təqdim edib.

İranın nüvə sazişindəki bir neçə maddədən çıxmasına cavab olaraq ABŞ prezidenti ötən həftə Tehrana daha bir neçə sanksiya tətbiq edib. Yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə İranın metal istehlakçılara, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyətlər nəzərdə tutulub.

İran prezidenti Həsən Ruhani düşmənlərin ölkəsinə qarşı siyasi və iqtisadi təzyiqlərini "inqilab tarixində bənzəri görünməmiş tam bir savaş" adlandıraraq deyib ki, o, hətta İran-Iraq müharibəsi zamanı belə bu qədər genişmiqyaslı sanksiyalara məruz qalmadığını qeyd edib.

Fars körfəzində İran və ABŞ arasında ən ciddi gərginlik 30 il əvvəl baş verib. İran-Iraq müharibəsində Fars körfəzində "tanker savaşları" adlanan qarşılıqlı hücumlardan sonra ABŞ körfəzdə qüvvələrini artırıb. 1988-ci ildə isə ABŞ hərbi gəmisi İrana məxsus səmişin təyyarəsini vurub. Nəticədə 290 nəfər səmişin və heyət üzvü ölüb. Daha sonra, 2000-ci illərin əvvəlində İran-Amerika gərginliyi yüksələndə də ABŞ körfəzə əlavə qüvvələr göndərmişdir. 2016-cı ildə isə ABŞ hərbi dəniz qüvvələrinin əsgərləri İran ordusu tərəfindən girov götürülüb. Lakin indi gərginlik əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Vaşinqton ehtimal edir ki, İrana qarşı sərt sanksiyalar rəsmi Tehranın cavab addımlarına səbəb ola bilər. Yaxud da Vaşinqton "önleyici addım" olaraq İrana zərbələr endirə bilər. Yeri gəlmişkən, "USS Abraham Linkoln" gəmisi 2003-cü ildə İraqa müdaxilədə iştirak edib. O zaman da ABŞ hökuməti BMT-nin razılığı olmadan, Britaniya ilə birlikdə İraqa hücum etdi.

Körfəzdə indiki şərtlərdə savaş ehtimalı nə qədər yüksəkdir? ABŞ 16 il əvvəl olduğu kimi, BMT razılığı olmadan İrana müdaxilə edə bilərmi?

Politoloq Hikmət Hacızadə indiki şərtlərdə ABŞ-ın İrana müdaxilə edəcəyini düşünür. Lakin onun fikrincə, yaxın zamanlarda siyasi şərait dəyişərsə və İranda müdaxilə üçün əsas yaranarsa, belə bir müdaxilə ola bilər: "Əgər İran özü hərbi əməliyyat başlamasa, düşünürəm ki, Amerika heç nədən başlayar. Amma İranın içində də ara qarışa bilər. İqtisadi böhran, aclıq və üsyan baş versə, o zaman Amerika o hadisələrə qarışa bilər".

Ancaq Hikmət Hacızadə indiki şərtlərdə ABŞ-ın İrana hücum etməsi üçün səbəb görmür: "Hələ ki yox. Əgər İran sanksiyalara görə Hörmüz boğazını bağlamaq istəsə, onda ABŞ müdaxilə edəcək".

□ **Kənan RÖVSƏNOĞLU,**
"Yeni Müsavat"

İqtidar deputatından və mühacir yazıçıdan

Emin Millinin "üzrünə" reaksiyalar



Bəxtiyar Sadıqov: "Onun üzrünü alqışlayıram, Vətənə gəlmək istəyirsə, buyursun"
Əli Əkbər: "Emin proqnozlaşdırılmayan adamdır"

isə mövqeyindəki dəyişikliyin arxasında gizlənən səbəblərə aydınlıq gətirmir.

Sitat: "İlham Əliyevdən də, Əli Kərimlidən də, hökumətdə, müxalifətdə olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimi görə üzr istəyirəm".

Emin yazır ki, tənqidiçin içində nifrət olanda bu, qurucu yox, dağıdıcı rol oynayır: "Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik".

Emin Milli qeyd edib ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək: "Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək. Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni heykəlini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə".

İqtidaryönlü deputat Bəxtiyar Sadıqov "Yeni Müsavat"a bildirdi ki, Azərbaycandan xaricə gedənlər olub: "Bu onların hüququdur. Amma bəziləri gedən kimi Azərbaycana müharibə elan edirlər, yalnız mənfələri qabardırlar, qərəzli

danışırlar. Sanki azərbaycanlı deyillər.

Gedənlərdən biri də Emin Milli idi və bu gün o, dərk edirsə hara getsə belə Azərbaycan onun vətənidir, bunun özü gözəl hadisədir".

Deputat hesab edir ki, nöqsanları demək olar: "Hakimiyyət həmişə müxalifətə fəaliyyət imkanı verib. İqtidara qarşı çıxmaq da olar, ancaq dövlətə, milli maraqlara zidd hərəkət etmək olmaz. Emin Milli Vətənə gəlmək istəyirsə, buyurub gəlib yaşasın. Heç kəs müxalifətçiliyinə görə cəzalandırılmır. Kim qanunu pozursa, onun barəsində tədbir götürülür. Ona görə də Emin Millinin üzrünü alqışlayıram. Kimlər Azərbaycanı qaralamağı özünə çörək ağacı seçib-sə, səhvə yol verirlər. Başqaları da Emin Millinin hərəkətindən nümunə götürməlidir".

İsviçrədə yaşayan yazıçı Əli Əkbərin fikrincə, E.Millinin bütün çıxışları yazıları kimi emosionaldır. Onun sözlərinə görə, Emin üzr istəyəcək bir iş də görməyib: "Əgər şəxsi anlamda təhqir olmayıbsa, burada üzr üçün səbəb görmürəm. Emin son dərəcə alimdir, kimisə təhqir edəcəyini də düşünürəm. O baxımdan üzrü məcazi mənada

başla düşmək lazımdır. Sanki onun peşmançılığının ifadəsidir..."

Ə.Əkbər hesab edir ki, E.Millinin strateji və taktiki xətlərə yol vermiş adamdır: "Amma səmimi olub, təmiz işləyib.

QHT mafiyasının ona nifrət etməsinin səbəbi də təmiz işləməsi, pul silməsi, maliyyə fırıldaqı etməməsidir.

"Meydan TV" açılanda da qaragüruhlara ona hücum edildi, Eminin gördüyü iş istehza, təhqir, ələsalma vardı. Ancaq belələrinin bəxti də var, Emin həmin adamlarla işləməyə başladı. Təəssüf ki, onunla birgə olmaq istəyən, Eminə gülməyən bizi rədd elədi.

Nəticədə Eminin "Meydan TV"si bir qaragüruh mediası oldu. Nəticədə bu gün peşmandır. Axı plan elə deyildi. Orada 1-2 publisistin yazısı xaric, ümumi xətt barışmaz, qaragüruh müxalifətdir. "Meydan TV"də başqa nə var ki?" Ə.Əkbər deyir ki, onu başa salmağın da artıq yeri yoxdur: "Emin sanki deyir - icazə verin bataqlığa gedim. O, bir sürü səhvlərlə dolu adamdır. Ümid edirəm ki, bir gün ağıllanar. Təkcə axmaqlar və ölümlərin fikirləri dəyişmir. Onun fikirlərinin dəyişməsinə

faciə yoxdur.

sini müsbət qiymətləndirmək lazımdır. Əgər o, hadisələrə adekvat qiymət verərək, dövlətçilik mövqeyindən çıxış edərək prezident İlham Əliyevdən üzr istəyirsə, bu, çox yaxşı haldır, düzgün addımdır".

Bunu isə report-a deputat Nəsim Məhəməliyev deyib. O qeyd edib ki, Azərbaycanda milli birliyin olması çox vacibdir: "Söyüş ritorikası, qarşıdurmadan əl çəkmək lazımdır. Bu, kiməsə xeyir gətirə bilməz, cəmiyyət böhtandan, şərhdən bezib. Arzu edərdik ki, hər kəs konstitusiyaya uyğun olaraq, sivil mübarizə metodlarından istifadə etsin. Emin Milli vəziyyəti düzgün qiymətləndirərək belə bir addım atıb, səhvlərini başa düşüb, etiraf edib. Arzu edərdik, digərləri də səhvlərini başa düşsünlər, Azərbaycanı dünyada biabır etməsinlər, müsbət işləri təbliğ etsinlər. Bu cür addımlar xalq, dövlət qarşısında müsbət qiymətləndirirlər. İnanıram ki, Emin Millinin bu addımı gələcəkdə digərləri üçün də prezident olacaq. Vaxtilə radikal mövqedə olan insanlar olub, onlar artıq düzgün olaraq konstruktiv mövqə sərgiləyirlər. Yəni bu, ilk belə hal deyil".

□ **Emil SALAMOĞLU**
"Yeni Müsavat"



Müəllimin anası yoxdurmu

Zamin Hacı
zaminhaci@gmail.com

“Şaban nənə. Hanı mənim balam? (Əsədi görür, uçitel?) Bunu niyə burada dussax eləmişən? A sənin atan-anan tünbətün düşsün! A səni uşqol açdığı yerdə quruyub daşa dönə idin! A səni belə əkib doğanuvun atasına nəhlət! (Əsəd?) Bala, gəl gedək”.

(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)

Dərs ili sona yaxınlaşdıqca məktəblərimizdən qaynar xəbərlər artmaqdadır. Təhsilin temperaturu yüksələn xətlə gedir, ona görədir. Son günlərdə hansısa məktəbimizdə şagirdlərin müəllimi Azərbaycan xəritəsinin önündə şapalaqlaması səhnəsini böyük həvəslə seyr elədik. O xəritə uşaqlarda vətənpərvərliyi artırmaq üçün siniflərin çoxunda asılıdır. Bu da vacibdir ki, müəllimi məhz xəritənin qabağında çırpasan, başqa yerdə, misal üçün, qlobusun altında, kolbanın böyründə döyəsən, düzbucaqlı üçbucaq şəklinə salasan, nə bilim, qurbağa kimi ayağına tok verəsən - bu cür olmaz. Xəritə təhsilimizin atributudur. İstər həyat bilgisi dərsi olsun, istər fizika, istər coğrafiya olsun, istər bədən tərbiyəsi - dəxli yoxdur, bütün fənlər üzrə müəllimi döymək yeri idarənin rəhbərliyi tərəfindən xəritənin qarşısı olaraq müəyyən edilmişdir. Azərbaycanın qartala oxşayan silueti şagirdlərdə ruh yüksəkliyi doğurur. Şair məhz bu məqamda görək nə deyibdir: “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər!”

Sözləşmə, keçən həftə daha bir əlamətdar hadisə oldu: Təhsil Nazirliyi məktəblərdə “başvermə təhlükəsi olan və ya baş vermiş fəvqəladə hallarla bağlı” (rəsmi məlumatdan sitatı olduğu kimi verim) Qaynar xətt yaratdığını açıqladı. Onun nömrəsi 142-2 imiş. Məraqlidir. Adətən biz fəvqəladə hallar olanda ilk növbədə FHN-in 112 qaynar xəttinə, ya da polis, təcili yardım və dəlaxanaya (axırıncı deyəsən sovet vaxtında qaldı, indi hamı ağıllanıb) zəng vururuq. Bəs niyə təhsil müəssisələrində fəvqəladə hal olsa isti-isti Təhsil Nazirliyinə zəng etməliyik? Pedaqoji baxımdan! Misal üçün, mən uşaq olanda bizim sinif yarırdı, direktor Bahadur müəllimi çağırırdı, gəldi, alovu küncə qoydu, qulağını dartdı, sakitləşdirdi. Həmçinin ayrıca qaynar xətt məktəblərimizin qaynar heyatından, ön cəbhə xətti kimi bir yerə dönməyindən xəbər verir. Ondan da qabaq pəncərələri mıxlayıb bağlamışdılar ki, uşaqlar bir-birini atmasın. Bəzi məktəblərimizdə müəllimlər uşaqları sakitləşdirmək üçün sümükqıran itlər, rezin güllələr, bibər qazı, çürük pomidor, soğan suyu (şagirdin gözüne atmaq üçün) və sairə fəvqəladə vəsaitlər saxlayır. O cümlədən, metodiki baxımdan məsləhətdir siniflərdə su arxı qazılsın, tikanlı məftillər çəkilsin, imkanlı valideynlərdən mina alınsın, əsir götürülən müəllim və şagirdlərin qarşılıqlı dəyişdirilməsi üçün ATƏT-in Minsk qrupuna, Anjey müəllimə müraciət edilsin.

Eyni zamanda biz ikili standartla qarşılaşdığımızı hiss edirik. Azərbaycan xalqı sanki öz uşaqlarından başqa heç zadı fikirləşmir. Bəs bu yazıq müəllimlərin yiyəsi yoxdurmu? Keçən həftə uşaqlar müəllimi döyüblər, lakin bir nəfər də buna etiraz püskürmədi. Uşaq döyülsə, Təhsil Nazirliyini yəsir edərdilər. Bu dəqiqə bütün manislar instaqramda əjdaha olub alov püskürər, məktəb direktorunu, RANO-nun müdirəsini, nazirliyi yıxıb sürüyərdilər. Uşağın anası Röyterdən başlayıb anayıq.biz saytına qədər hər yerə intervülər sərələyərdi. Bəs bu döyülən müəllimi ana doğmayıbmı? Onu niyə müdafiə edən yoxdur? Bir az da riyakarlıq edirik. “Ey hörmətli müəllim, Hər könüldə yerin var” şeirini oxuyuruq, ancaq müəllimi döyən uşaqları cəzalandırmaq istəmirik.

Cəza demişkən... Yaxşı olar, həmin uşaqlar aşkar edilib tərəfimizdən... Uzun sözün qısası, onları qovmaq lazımdır. Çıxdıqları yerə qədər - türkün məsəli. Nöşün ki, bizdə son çağlar elə bir həftə olmur hansısa məktəb direktoru, zavuç, müəllim cəzalanmasın. Birini işdən qovurlar, o birisinə cənayət işi açırlar, üçüncüsü ev dustağı edilir. Şagirdləri isə həttə küncə qoymaq qadağandır, nəinki ev dustağı edəsən. Fikrimcə, bu, şagirdlərdə azğınlaşma hallarını çoxaldır.

İndi söz əlaqədar təşkilatlarıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan inqilabdan keçən 1 ili özünəməxsus tərzdə qeyd elədi. İşğal altındaki Şuşada yallı getdi, İrəvanda velosiped sürdü... Bu bir ildə yaşayışı əsla yaxşıya dəyişməyən, məhrumiyyətlər içində çabalaq-mada davam edən ermənilərə hesabat vermək əvəzinə, populist çıxışlarından da qalmadı.

Məsələn, dünən o, daxili auditoriyanın başını qatmaq üçün “məxməri inqilab”a sərf olunan məbləği açıqlayıb. “Yeni Müsavat”ın erməni qaynaqlara istinadən verdiyi xəbərə görə, baş nazir deyib ki, ölkədə hakimiyyət dəyişikliyi üçün cəmi 200 min ABŞ dolları bəs edib.

Sitat: “Biz öz inqilabımıza 200 min dollar xərclədik. Bu pullar haradan idi? Biz adamlardan xahiş elədik. Bizim elektron pul kisəməz vardı və bütün ölkələrdən ermənilər, - yeri gəlmişkən, əksəriyyəti Rusiyadan idi, - bizə pul bağışladılar. Biz həmin pulları xərclədik və hər həftə, inqilab prosesində hara, nə qədər xərclədiyimizi dərc elədik”.

Paşinyan şəksiz ki, yenə blef edir. Çünki inqilabı Rusiya(dakı ermənilər) yox, əslində Amerika edib. Məlumdur ki, erməni inqilabının qələbə çalması İrəvanda ABŞ səfirliyi - postsovet məkanında sayca ən böyük olan bir səfirlik həlledici rol oynayıb - ölkədəki Amerika yönümlü QHT-lər və media vasitəsilə, ictimai rəyi lazımi hədəfə yönəlməklə, lap elə birbaşa maddi dəstəyi ilə.

“Vaşinqton Ermənistanı uğurlu “məxməri inqilab” üçün İrəvana 25 milyon dollar xərcləyib... Nikol Paşinyan işə başlamağı və ABŞ-la oyunu oynamağa son verməlidir”. Bu sensasiyon sözlər Vaşinqtondakı Korneji Fondunun böyük elmi işçisi, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktor, Corstaun Universitetinin professoru Pol Stronskinin iki ay öncə öz twitter sahifəsində Paşinyana ünvanladığı sət müraciətindəndir (“Yeni Müsavat” bu mövzuda zamanında yazıb. Bax: “ABŞ-in Ermənistanı batın layihəsi - Vaşinqtondan İrəvana ilginç hədə” sərlövhləli məqalə).

ABŞ-in hədəfi şübhəsiz ki, Paşinyan hesabına Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq idi. Vaşinqton ümidli idi ki, yeni hökumət bundan ötrü Qarabağ məsələsində konstruktiv mövqə tutmaqla öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salacaq, bu yöndə ciddi addımlar atacaq. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton ötən ilin oktyabrında İrəvanda ən əvvəl buna görə olmuşdu.

Ancaq ABŞ-in gözləntiləri doğrulmadı. Nikol Paşinyan, obrazlı desək, Amerikaya da, öz xalqına da “atdı”. İnqilabi dəyişikliyə risk eləmədi, qorxdı. Sələfləri kimi Rusiyanın ağışunu seçdi. Həm də o məqsədlə ki, Kremldən ucuz təbii qaz və silah ala bilsin. Rusiya isə silah-sursatı, qazı aşağı qiymətə elə-belə vermir. O zaman sual ortaya çıxır ki, inqilab eləməyə, hakimiyyəti-rejimi dəyişməyə dəyərdimi, əgər erməni xalqının güzəranı inqilabdan sonra yaxşılaşmayıbsa, Rusiyadan



İrəvanın “Su 30” yalanı, çevriliş blefi: inqilabı ABŞ, yoxsa Rusiya edib?

Paşinyan Amerikaya da, öz xalqına da “atıb”; Moskvanın işğalçıya müasir qırıclar verəcəyi xəbəri işə təsdiqini tapmır; rusiyalı hərbi mütəxəssis: “İrəvanda arzunu gerçək kimi təqdim edirlər...”

vassal asılılığı davam edirsə, işğalçı ölkənin ərazisində rus hərbi bazaları öz mövcudluğunu saxlayırsa, ölkənin Rusiya və İranla sərhədlərini hələ də rus əsgərləri qoruyursa, İrəvanda beynəlxalq aeroport belə, rus sərhədçiləri tərəfindən mühafizə olunur və ölkəyə giriş-çığış onlar həyata keçirirsə?

Sual ritorikdir.

Beləcə, Ermənistan hakimiyyət dəyişsə də, işğalçı ölkənin Rusiyadan nökr asılılığı dəyişmədi. Nökr ölkənin öz ərazidəki xarici dövlətin hərbi potensialı ilə öyünməsi, hələ üstəlik, həmin ölkənin silahları ilə başqa bir ölkəni hədələməsi isə absurdur. Ona görə ki, həmin hərbi gücün, ora daxil olan hərbi texnikanın ixtiyarı vassalada - Ermənistan deyil, Rusiyadadır.

Qeyd edilənlərdən sonra Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın Azərbaycanı hədələməsi güllünc görünür. Rusiyanın İrəvana verdiyi (verdiyimi? - “YM”) bir neçə “İsgəndər” raket sistemə arxalanaraq Arutyunyan bildirib ki, Ermənistan Azərbaycanı hərbi və iqtisadi mərkəzlərini məhv etmək gücündədir. O, İrəvanın Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarmaq niyyətində olmadığını da deyib.

Sitat: “Qarabağ konfliktini çox dərin problemdir. Deyə bilərəm ki, yaxın zamanlarda Qa-

rabağ konfliktini həll edilməyəcək. Biz Qarabağ məsələsini həll etmişik və hədəfimiz əldə olanları qoruyub saxlamaqdır”.

Arutyunyanın blefi də ortadadır. Bir yandan, deyir Dağlıq Qarabağ konfliktini çox dərin konfliktidir və yaxın zamanda həll edilməyəcək, o biri yandan isə iddia edir ki, “biz Qarabağ məsələsini artıq həll etmişik”.

Üçüncü yandan, onun Bakını “İsgəndər” raketləri ilə hədələməsi də yersizdir. Çünki Moskva “İsgəndər”dən istifadə izni özündə saxlayır. Yeni erməni istədiyi vaxt ondan istifadə etmək hüququna malik deyil. Bunu da işin içində olanlar bilir.

Eləcə də son vaxtlar həm Ermənistanın müdafiə naziri David Tonoyanın, həm də baş nazir Nikol Paşinyanın tezliklə Rusiyadan 4 müasir Su-30 SM qırıncısı, ardınca daha bir neçəsinin alınacağı barədə eyni qırıqlamalara gerçəyi əks etdirmir və belə görünür ki, sırf daxili auditoriyaya ünvanlanıb. Bu da növbəti dəlil-sübut.

“Söhbət Su 30-ların alınmasından yox, Ermənistan (Erebunida - red.) yerləşən Rusiya aviabazasının silahlarını yeniləməkdən gedir. Hələ ki İrəvana qırıclar satılması söhbəti getmir. Mən bilmirəm, belə məlumatlar haradan qaynaqlanır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am erməni saytına müsahibəsində

tanınmış rusiyalı siyasi və hərbi ekspert Aleksandr Perenciyev deyib.

“Mən Ermənistanın müdafiə nazirinin bəyanatından xəbərdaram. Ancaq o, hələ ki arzusunu gerçək kimi təqdim edir. Aydındır ki, belə bəyanatlar Ermənistan yaxşı səsələnir. Hamı Ermənistan müdafiə nazirindən sitatlar götürür, ona inanırlar. Ancaq mən Rusiyaya dayam və bilərəm ki bu yalnız quru sözdür. Hələ ki biz nə Ermənistan, nə də hansısa başqa ölkəyə qırıq satmağa hazırlaşmırıq”, - deyir o qeyd edib.

Rusiyalı hərbi mütəxəssisin sözlərinə görə, Moskva, ümumiyyətlə, bu məsələdə həbi-siyasi yanaşmaya, yəni nə Ermənistanı hücum xarakterli texnika verməməyə üstünlük verir. “Mən bilərəm ki, həqiqətən Ermənistan və Azərbaycana təyərələr verməmək barədə qərar var. Deməzdim ki, bu yasaq edilib. Ancaq ən azından dondurulub. Hərçənd Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz İrəvana istənilən havadan müdafiə sistemi verə bilərik. Bununla bağlı problem yoxdur. Amma zərbə, hücum xarakterli hərbi texnikanı nə Azərbaycan, nə də Ermənistan tedarük etməyəcəyik. Bəli, bu, hərbi-siyasi yanaşmadır”.

Necə deyirlər, Paşinyanın, Tonoyanın daha bir yalanı çıxır, lovğalanmağa əsas qalmır...

□ Siyasət şöbəsi, “Yeni Müsavat”

Mayın 29-da Bakıda UEFA kubokunun final oyununun keçirilməsi ilə əlaqədar Qərbdəki anti-Azərbaycan dairələrin çirkin kampaniya başladığı barədə xəbər vermişdik. Finala doğru hər keçən gün kampaniya çərçivəsində qərəzli, həqiqətə uyğun olmayan məlumatlar tirajlanmaqdadır.

rəyə girirlər, anındaca ortalıqda peyda olurlar. Təəccüb də doğurmurlar. Niyə? Çünki artıq öyrəşmişik, öyrəncəliyik. Bu ünsürlərə qarşı sanki immunitetimiz yaranıb. Halbuki elə sonuncu mövzu - 29 may finali nə qədər əvvəldən məlum idi. Deyilmi? Yaxşı, bəs indi niyə yada düşdü? Üstəlik, absurd iddialar fonunda? Britaniya və Qərb

də maksimum və qədərincə! Yenə gələcək. Ölkəmizi ədalətsizcə qaralayan xarici medialar, erməninin, düşmənin əlinə oynayan və sapı özümüzdən olan baltalar da əmin olsunlar ki, onların bu cəhdi də uğursuz olacaq və Azərbaycanın illərdir forma-laşan müsbət imicinə kölgə sala bilməyəcəklər. Belələrin mahiyyəti elə buradan

kəsin nə Mxitaryan, nə biletlərin bahalıqı, nə də viza problemləri vecinə deyil. Sadəcə, qeyd etdiklərim məqsədə nail olmaq üçün vasitələrdir. Biletlərin qiymətləri, viza və s. məsələlər əvvəlcədən UEFA ilə razılaşıdırılır. Mxitaryana gəldikdə isə avropalılar həmişə bir neçə ki-mi erməniləri biz türklərə qarşı istifadə ediblər. Təbii

Nə Hitlerin, nə də Leninin tərəfində...



Hüseyinbala SƏLİMOV

“Yeni Bakıda neft var?” - üstündən neçə illər keçibdir, amma ki, rus tələbə yoldaşlarımdan birindən eşitdiyim bu sualı hələ də unuda bilmirəm.

Üstəlik, bu sual mənim Böyük Vətən müharibəsi adlanan savaşa münasibətimdə bir dönüş məqamı, anı oldu, o vaxtdan anladım ki, hətta qullar ağalarıyla çiyin-çiyinə döyüşəndə belə yenə də qul olaraq qalır və heç kim onlarla qələbə çələngini bölüşmür- ağalarına sədaqətli olduqları üçün uzağı yemlərinə bir az artıq edir, daha az şallaqlayırlar...

Bəli, əslində bu yazını Qələbə günü ərəfəsində yazmalı idim, amma istəmədim ki, sıraları ildən-ilə seyrəkləşən veteranların ovqatını pozum - kiminsə şəkərini, yaxud da təzyiqini qaldırım və elə bu səbəbdən də cızma-qaramı indiyə saxladım.

Qəz, dediyim o lənətə gəlmiş sual mənə ilk dəfə anladığı ki, heç də bərabər xalqlar deyilik biz - biri var “böyük qardaş”, biri də var, onun ətrafında əl-ayağa dolaşan nökr-naiblər...

Onda mən ilk dəfə başa düşdüm ki, zəfərlər, qələbələr “böyük qardaş”ın, çətinliklər, uğursuzluqlar isə nökr-naibin adına yazılmalıdır...

O vaxta qədər elə bilirdim ki, “bizim qələbə”mizi oğurlamaq istəyən ABŞ, İngiltərə və Fransa var, amma o gündən anladım ki, əslində “bizim qələbəmiz” deyilən şey yoxdur, onun - “böyük qardaş”ın qələbəsi var və o, buna şəriq qoşmağı qəti sevmir.

Əlbəttə, heç kim dana bilməz ki, İkinci Dünya müharibəsinin ağırlığı əsasən SSRİ-nin üzünə düşdü və alman hərbi maşınının onurğa sümüyü də məhz SSRİ-nin sayəsində qırıldı.

Amma o da var ki, müharibə Dünya müharibəsi adlanırdı və bəşər tarixinin bu ən böyük savaşında onlarla ölkə bu və ya digər dərəcədə iştirak edibdir, deməli Qələbədə də onlarla ölkənin payı var. O ki qaldı bizim kimi yüzlərlə kiçik sovet xalqlarının bu savaşdakı payına, yenə də etiraf edirik ki, müharibənin ağırlığını daha çox rus xalqı çəkdi, amma nisbətə götürdükdə kiçik xalqlar da ondan heç geri qalmadılar...

Xüsusən də ən azı Bakıya “Qəhrəman şəhər” adı verilməli idi, çünki bizim neftimiz olmasaydı çətin ki, sovetlər bu savaştan uğurla, qələbə ilə çıxaydılar. Amma nəinki ad vermədilər, hətta qələmləri dönüb bircə dəfə belə olsun həqiqəti yazmadı - sizi bilmirəm, şəxsən mən hələ bircə dəfə olsun, hansısa rus müəllifinin yazısında Bakı neftinin rolunun necə var, obyektiv qiymətləndirilməsinə rast gəlməmişəm.

Bir məsələni də deyəcəm. O da budur ki, bu böyük savaş həm də dramatik, faciəli savaş idi. Birincisi, böyük qaliblər elə müharibə bitən kimi böyük düşmənlərə çevrildilər.

İkincisi, sovetlərlə birləşib öz vətənlərinin azadlığı uğrunda vuruşan kiçik Avropa xalqlarının insanları üçün böyük Qələbədə sonra da müharibə bitmədi; polyaklar, çexlər, slovaklar, yuqoslavlər və başqaları müharibə bitəndən sonra ölkələrini işğal edən yeni işğalçıya - SSRİ-yə qarşı partizan müharibəsinə başladılar və bu müharibəni yalnız yarım əsrdən sonra uda bildilər.

Üçüncüsü, sovetlərin özündəki xalqların hər birindən müharibədə “iki nüsxə” vardı; biri sovetin, digərisə almanların tərəfində vuruşurdu. Bu da o müharibənin ən dramatik tərəfi idi. Niyə belə oldu?

Birincisi, bu xalqların hamısı sovetlərə işğal yolu ilə birləşdirilmişdi. Odur ki, onların bir qismi faşist Almaniyanın təminatında xilaskar görür və ümid edirdilər ki, bəlkə bu yolla sovetlərdən qurtula bildilər.

İkincisi, bu müharibə ərəfəsində “kollektivləşmə”, amansız 37-ci il, qırmızı - Stalin terroru olmuşdu. Bəlkə də müharibə başlamasaydı bu terror daha da çox insanı tələf edəcəkdirdi...

O insanların çoxu əqidəsinə görə heç də faşist deyildi. Amma onlar haqqında nəse yazanda ağla gələn ilk öncə bu olur ki, bəli, faşistlərə də bəraət qazandırmaq istəyirlər. Yox, belə deyil. Faşistlərə qoşulanların arasında, məsələn, erməni Njde kimiləri də vardı. Bax, bunlar elə əqidəyə də faşist idilər - məsələn, Njde almanların ali irq olması haqqdakı sərəm “nəzəriyyə”nin oxşarını erməni xalqı haqqında da uydurmuşdu...

Bu səbəbdən də faşizm bütün hallarda faşizmdir və biz peşiman olmamalıyıq ki, bu savaşda dedə-babalarımız, ölkəmiz iştirak edibdir, əksinə bundan fəxr duymalıyıq. Sadəcə, bizim kimi xalqların taleyinə iki oxşar, hətta kəşifən ideologiyalarla çarpışmaq nəsi olubdur.

Bəli, faşizm və eləcə də kommunizm oxşar sosial utopiyalar idi - biri cəmi varlıları, digərisə bir millətin ağalığını təmin etməklərin bütün digər millətləri qırmağı və qula çevirməyi planlayırdı...

Nə yaxşı ki, onların hər ikisi bəşər səhnəsindən tamamilə silindi. Nə yaxşı ki, Hitler də, elə Lenin də cəhənnəmə gömüldülər. Və bizim xalqlarımız da bu iki prosesdə yaxından iştirak etdi - təkə buna görə öyünməyə və fəxr duymağa dəyər...

Anti-Azərbaycan dairələrə

Bakıdan tutarlı cavablar



Elşən Musayev: “Azərbaycanın müsbət imicinə kölgə sala bilməyəcəklər”

Açıq şəkildə görünür ki, anti-Azərbaycan dairələr final oyununa kölgə salmaq üçün əllərindən gələni edirlər. Belə bir mötəbər turnirin əsas oyununun Bakı Olimpiya Stadionunda keçirilməsini ölkəmizə qarşı düşmən mövqeyində dayanan qüvvələr həzm edə bilmirlər. Əllərinə bir fürsət düşüb, bu fürsət də Bakıdakı finalda iştirak edəcək iki ingilis klubundan biri olan “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanla bağlıdır. Guya burada oyunçunun həyatına təhlükə ola bilər. Halbuki indiyə qədər Azərbaycana iki dəfə gəlmək şansı olan və bundan imtina edən futbolçunun təhlükəsizliyinə indi olduğu kimi əvvəllər də rəsmi Bakı təminat verilib.

Bütün bunlar da Azərbaycan tərəfin ciddi etirazları ilə qarşılanıb. Doğrudur, heç bir narahatlıq yoxdur və əksəriyyət bir problem olmadan möhtəşəm Bakı finalının baş tutacağını dilə gətirir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məlum gedişat ilk deyil: “Azərbaycan istənilən, ixtiyari beynəlxalq tədbirə ev sahibliyi edən kimi hansısa gözəgörünən və gözəgörünməz “qəmbərqululur” butul-kadan çıxan cin sürəti ilə döv-

mətbuatı vizanı, biletleri, digər təhlükəsizlik məsələlərini bəhanə edir. Bütün dünyaya məlumdur ki, ən yüksək statuslu pasportların belə gediş-gəliş üçün rahat işləmədiyi, əlavə vizanın tələb olunduğu 4 ölkə varsa, onlardan 2-si Amerika və Britaniyadır. Ya da olsun biletlər, ümumən qiymətlər. Futbol üzrə adi ölkə çempionatının oyun biletləri əl və cib yandıran ölkənin mətbuatı necə və hansı məntiqlə bahalıqdan danışa bilər? Bəlkə restoranımız, hotelimiz, gəzintimiz, yemək-içməyimiz onlardan daha bahadır? Yox, təbii. Elə təhlükəsizlik baxımdan da Avropanın ən təhlükəsiz ölkəsi məhz Azərbaycandır. Nə iri tarixi abidəmiz, qəsrimiz yanır, nə günün günortası çağında terrora uğramırıq, nə də sarı, qırmızı, narıncı, göy köynəklilər şəhərin mərkəzi küçələrində meydana sulamır. Sabit bir dövlətimiz var. Hər şey nəzarətdədir. Turistə də, futbol azarkeşinə də hər mənada, hər baxımdan sərf edəcək ölkə elə Azərbaycandır. Və ya sualı yenə ritorik qoyum: “Eurovision”, Avropa oyunları, İslam oyunları, “Formula” yarışları və s. beynəlxalq layihələr zamanı Azərbaycan hansı üzərinə düşən missiyanı yerinə yetirmədi ki, indi onu nədəsə ittiham edirlər? Dövlət hər işin öhdəsindən gəlib. Həm



Əhəd Məmmədli: “Ölkəmizə qarşı ikili standartları futbolda da gördük”

görünür ki, tərəflərindən ağ kimi təqdim etmək istədikləri bütün qara niyyətlər nədənsə hansısa tədbir, həssas dövr, turist gəlimi öncəsi yada düşür. Sadəcə, bu fakt bütün suallara cavab vermirmi? Məncə, verir. Həm də təmliyi ilə. Yenə də ifşa edəcəyik bu qüvvələri, yenə də biabır olub yerlərində oturacaqlar. Həmin qara qüvvələr xüsusi missiya həyata keçirir. O missiyaya qarşı ən böyük qalxan isə ədalət və reallıqdır”.

Politoloq Əhəd Məmmədli belə təxribatların gözənilən olduğunu söylədi: “Əvvəla onu deyim ki, heç kəs Azərbaycana minnət qoymasın. Bu cür tədbirlərin keçirilməsi UEFA-nın futbolun bütün dünyada təbliği siyasətinin bir hissəsidir. Bakıdakı finaldan hər tərəfdən, həmçinin maliyyə baxımından UEFA Azərbaycandan daha çox qazanclı çıxacaq. Ona görə nə dostlar, nə də düşmənlər heç narahat olmasınlar. Avroliqanın finali Bakıda uğurla keçiriləcək. Bu anti-Azərbaycan kampaniyanın başında Qərbin müəyyən dairələri durur. Məqsəd isə növbəti bəhanələrdən istifadə edib Azərbaycanın üstünə gedib, ölkəmizə təzyiq edib yenə nəse özləri üçün qoparmaqdır. Vəziyyət bu qədər sadədir. Yoxsa heç

ki, bu qeyri-səmimi hay-küydə erməni lobbisindən də istifadə edilir. Demokratiyanı, təhlükəsizliyi lazımı qiymətə, marağa Qərb həmişə satıb və yenə də Azərbaycandan istədiklərini alandan sonra satacaq. Avropanı matç öncəsi nə guya ola biləcək iğtişaşların təhlükəsi, nə Mxitaryanın təhlükəsizliyi, nə viza rejimi, nə də biletlərin bahalıqı narahat edir, onlar maraqlarını Azərbaycanda daha da möhkəmləndirmək istəyirlər. Bunun üçün də futboldan belə istifadə edib üstümüzdə gəlirlər. Kiyev və Tiflisdə də avrokubokların finalları keçirilib. Hər iki şəhər Bakıdan daha təhlükəsiz şəhərlərdir ki? Təbii ki, xeyr. Bəs necə olar ki, müharibə getdiyi Ukrayna və Azərbaycandan daha qeyri-sabit Gürcüstana qarşı bu cür qara piar kampaniyaları keçirilmir, lakin bizim ölkəyə qarşı keçirilir? Ölkəmizə qarşı ikili standartları futbolda da gördük. Bütün bunlar bir daha onu göstərdi ki, Azərbaycan bu cür antitəbliğat kampaniyalarına həmişə hazır olmalı və dərhal cavab verməlidir. Bunun olması üçün də Avropadakı səfirliklərimiz və lobbiləşmə təşkilatlarımız birlikdə səmərəli və operativ işləməyi bacarmalıdır”.

□ **Cavansir ABBASLI, “Yeni Müsavat”**

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra İstanbuldakı nəticələrin ləğvi məsələsi gündəmdən düşür. Azərbaycanda da bu mövzu geniş müzakirə edilir. Seçkilərdə ana müxalifət sayılan CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbəsinin ardından mandatının ləğv edilməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı statuslar paylaşılır.

Bu proseslərdə müxalifət daha aktiv iştirak edir. Çoxları onun qələbəsinin əlindən alındığını və iyunun 23-dəki təkrar seçkilərdə Ə.İmamoğlunun uduzdurulacağını düşünürlər. Bir sözlə, Türkiyədəki AKP iqtidarına bir növ, Azərbaycanda hakimiyyətdə olan rəqibləri qismində baxırlar. AKP-nin haqlı tərəflərinin olub-olmadığını dəqiqləşdirmədən ən müxtəlif ittihamlar, iddialar səsləndirilir. Kimin Türkiyənin ən böyük şəhərində bələdiyyə başkanı olacağını gözləməkdə səbirsizlik nümayiş etdirilir.

Bu bir reallıqdır ki, hər zaman demokratik seçkilərlə dünyada örnək sayılan ölkələrdən biri olan Türkiyədə iyunun 23-də də demokratik seçkilərin baş tutma ehtimalı kifayət qədər yüksəkdir.

AĞ Partiya başkanı Tural Abbaslı "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu məsələ bilərəkdən və məqsədyönlü şəkildə şişirdilir: "Türkiyədə daxili və əsasən də beynəlxalq qüvvələr çalışır ki, yaranmış

İstanbulda AKP heçmi haqlı deyil?



Tural Abbaslı: "Onlar ədalətli idilərsə..."

məqamdan istifadə edərək AK Partiya iqtidarını və Ərdoğanı gözəndən salsın, ləkələsin və nəhayətdə zəiflətsin. Oudur ki, bu qədər demokratik və şəffaf keçirilən seçkiləri görməzləkdən gələrək, bütün diqqətləri ancaq İstanbul seçkilərinin üzərində cəmləməyə çalışırlar. Əslində həm Azərbaycan, həm Türkiyə, həm də dünya ictimai fikri düşünülmüş şəkildə yönləndirilir. Belə ki, sosial şəbəkələr və xarici informasiya mən-



Aydın Mirzəzadə: "İstənilən nəticəyə hörmətlə yanaşırıq"

bələri vasitəsilə doğru olmayan və əsaslandırılmamış xəbərlər tirajlanırlar. Sonra da bu xəbərlərə istinad edilərək saxta kampaniyalar düzənlənir. Hesab edirik ki, Türkiyə Yüksək Seçim Kurulu kifayət qədər təcrübəli, obyektiv və ən əsası heç kimdən asılı olmayan bir orqandır. Buna AK Partiya və MHP-nin bəzi dairələrdən verdikləri şikayətləri təmin etməmələri sübutdur. Hətta səhv etmərsə, bu orqanın rəhbəri

belə səsvərmə zamanı İstanbul seçkilərinin ləğvinin əleyhinə səs verib. Necə olur ki, müxalifət partiyalarının xeyrinə verilən qərarlarda bu quruma iradlar bildirilmir, ancaq AK Partiyasının lehinə bir qərar olan kimi kampaniyalar başlayır, tənqidlər çoxalır və hətta təhqirlər belə olur? Yəni də səhv bilmirəmsə, bu günlərdə CHP və İy Partiya İstanbuldakı digər seçkilərin də ləğvi barədə şikayət verməyə hazırlanırlar. Bəs onlar ədalətli idilərsə, niyə bələdiyyə başqanlığı seçkiləri ləğv olunana qədər bu şikayətləri edib ədalət tələb etmədilər? Çünki İstanbul Bələdiyyə Başqanlığı seçkilərini CHP namizədi qazanmış kimi görünərsə də, Bələdiyyə Məclisində əzici üstünlük AK Partiyasının idi. Sadaladıqlarım bir daha onu sübut edir ki, burada kimse ədalət axtarmır. Sadəcə olaraq, hər kəs öz təmsil etdiyi siyasi qüvvənin qələbəsinə çalışır. Bu zaman ictimai fikirlə də manipulyasiya

edərək, onu öz xeyirlərinə siyasi bir alətə çevirirlər. Sadəcə vətəndaşların da bir çox hallarda işin detalları barədə məlumatları olmadığı üçün bu manipulyasiyaların qurbanı olurlar. Mən hər kəsin daha ayıq-sayıq olmasını və qərarları nə olursa-olsun, kənar təsirlərdən qorunmasını və hətta təhqirlər belə olur? Yəni də səhv bilmirəmsə, bu günlərdə CHP və İy Partiya İstanbuldakı digər seçkilərin də ləğvi barədə şikayət verməyə hazırlanırlar. Bəs onlar ədalətli idilərsə, niyə bələdiyyə başqanlığı seçkiləri ləğv olunana qədər bu şikayətləri edib ədalət tələb etmədilər? Çünki İstanbul Bələdiyyə Başqanlığı seçkilərini CHP namizədi qazanmış kimi görünərsə də, Bələdiyyə Məclisində əzici üstünlük AK Partiyasının idi. Sadaladıqlarım bir daha onu sübut edir ki, burada kimse ədalət axtarmır. Sadəcə olaraq, hər kəs öz təmsil etdiyi siyasi qüvvənin qələbəsinə çalışır. Bu zaman ictimai fikirlə də manipulyasiya

edərək, onu öz xeyirlərinə siyasi bir alətə çevirirlər. Sadəcə vətəndaşların da bir çox hallarda işin detalları barədə məlumatları olmadığı üçün bu manipulyasiyaların qurbanı olurlar. Mən hər kəsin daha ayıq-sayıq olmasını və qərarları nə olursa-olsun, kənar təsirlərdən qorunmasını və hətta təhqirlər belə olur? Yəni də səhv bilmirəmsə, bu günlərdə CHP və İy Partiya İstanbuldakı digər seçkilərin də ləğvi barədə şikayət verməyə hazırlanırlar. Bəs onlar ədalətli idilərsə, niyə bələdiyyə başqanlığı seçkiləri ləğv olunana qədər bu şikayətləri edib ədalət tələb etmədilər? Çünki İstanbul Bələdiyyə Başqanlığı seçkilərini CHP namizədi qazanmış kimi görünərsə də, Bələdiyyə Məclisində əzici üstünlük AK Partiyasının idi. Sadaladıqlarım bir daha onu sübut edir ki, burada kimse ədalət axtarmır. Sadəcə olaraq, hər kəs öz təmsil etdiyi siyasi qüvvənin qələbəsinə çalışır. Bu zaman ictimai fikirlə də manipulyasiya

YAP-çı deputat Aydın Mirzəzadə Türkiyədə gedən proseslərin bu dövlətin daxili işi olduğunu bildirdi: "Türkiyədə gedən is-

tənilən proseslər ölkəmizdə çox diqqətlə izlənilir. Çünki qardaş ölkələrdir. Azərbaycana ən yaxın müttəfiq ölkə Türkiyədir. Bu baxımdan orada gedən istənilən proses ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu məsələlər daim diqqətdə saxlanılır. Bu seçkilərdə də Türkiyənin növbəti dəfə sınaqlardan keçdiyinin, demokratiya nümunəsi ortaya qoyduğunun şahidi olduq, hər kəsin Türkiyə dövlətçiliyinə, Atatürk yoluna bağlılığını hiss etdik. Ayrı-ayrı qüvvələrin qardaş ölkədə hakimiyyət uğrunda mübarizəsinə gəlincə, deyə bilərəm ki, biz bunu Türkiyənin daxili işi hesab edirik. Hesab edirik ki, tək hakimiyyət deyil, ümumiyyətlə, Azərbaycan Türkiyədə gedən seçkiləri, ayrı-ayrı qüvvələr arasında mübarizəni onların daxili işi kimi qəbul etməlidir. İstənilən nəticəyə biz hörmətlə yanaşırıq. Hesab edirik ki, Türkiyə cəmiyyəti kifayət qədər yetkindir, öz problemlərini həll etmək qüdrətindədir. Kimlərsə

23 iyuna qədər Türkiyəni qarışdırma bilərlərmi...

Politoloq: "Guya "inqilab baş verir" görüntüsünü yarada bilərlər"

Istanbulda təkrar bələdiyyə başqanı seçkisi qərarından sonra bir neçə terror cəhdinin qarşısının alındığı, terror hazırlığında olanların ifşa edildiyi barədə xəbərlər yayılıb. 31 martda keçirilən bələdiyyə seçkilərindən öncədə ölkənin müxtəlif bölgələrində, o cümlədən İstanbulda bir neçə terror qrupu ifşa edilmiş və onların terror planlarının qarşısı vaxtında alınmışdır. İyunun 23-nə bir aya yaxın zaman olduğunu nəzərə alsaq, Türkiyədə hansısa ciddi terror hadisələri və başqa hansısa hadisələr təşkil edilib-edilməyəcəyi sualı meydana gəlir. Qardaş ölkədə seçki öncəsi qarışıqlıq yaratmaq üçün təxribatlar həyata keçirilə bilərmə? Kimlər bunda maraqlı ola bilərlər?

Politoloq Əhəd Məmmədli "Yeni Müsavat"a bildirdi ki, qardaş Türkiyəni son illərdə bir neçə dəfə xaos vəziyyətinə salmaq istəyiblər. Seçkilər bu məkrli planların müəllifləri üçün ən əlverişli vaxt hesab olunur. Ona görə də hər dəfə seçkilər yaxınlaşanda terror cəhdləri olur və əksəriyyəti ifşa edilir. Artıq ötən həftədən eyni tendensiya müşahidə olunmağa başlayıb:

"Hakim AK Partiya iqtidarının müstəqil siyasəti həm daxildə, həm də xaricdə bir çoxlarını narahat edir. AK Partiyasının müstəqil siyasətinə cavab olaraq son illərdə Ankaraya qarşı bir neçə həmlə oldu. Silsilə terror aktları, Gəzi olayları, hərbi çevriliş cəhdi və bunlara oxşar xoşagəlməz olayları yada sala bilərik. Eyni ssenarilərə yenə cəhd edilə bilər. Silsilə terror aktlarına cəhd



edilə bilər, insanlarda qorxu, vahimə yaradandan sonra anarxist, başıpozuq dəstələri meydana tökübləyər. Bu cür ssenarilər müxtəlif ölkələrdə uğurla həyata keçirilib. İlk sınaqdan isə

qoşula bilər. Yuxarıda qeyd etdiklərim Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) otaqlarında hazırlanan narıncı, məxməri inqilab ssenariləridir. Bu cür ssenarilər müxtəlif ölkələrdə uğurla həyata keçirilib. İlk sınaqdan isə

keçmiş sosialist düşürgəsi-nə daxil olan ölkələrdə keçirilib. Xarici qüvvələr deyəndə ilk öncə ABŞ, İsrail, Almaniya nəzərdə tutulur. ABŞ və Almaniya NATO-da Türkiyənin müttəfiqi olsalar da son illərdə PKK-nı silahlandıraraq, maliyyəyə dəstək verərək Türkiyənin müttəfiqi olmaları heç kəs poza bilməyəcək, bütün xain cəhdlərin qarşısı da yerində alınacaq, necə ki, indiyə qədər yük oyunlara girib. Bu böyük oyunlara müdaxilə, qırpmadan gecə-gündüz planlaşdırma sonunda kiçik vətəndaşlarının təhlükəsizliyi İsrailin başında çatlayacaq".

E.SEYİDAĞA,
"Yeni Müsavat"

"İranla imzalanan beynəlxalq nüvə razılaşmasını dəstəkləməyə davam edəcəyik" - Moqerini

"Avropa İttifaqı İranla imzalanan beynəlxalq nüvə razılaşmasını dəstəkləyir və rəqibləri bu məsələ ilə bağlı gərginlik yarada biləcək addımlar atmaqdan çəkinməyə çağırır".

ONA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Al-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini İranın nüvə proqramı ilə bağlı Hər tərəfli Birgə Fəaliyyət Planını imzalayan Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri ilə görüşdən əvvəl deyib.

"Əlimizdə olan bütün vasitələr və siyasi iradəmizlə bu razılaşmanı dəstəkləməyə davam edəcəyik", - deyə o bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Qanunsuz olaraq Azərbaycan ərazilərinə səfər edib Şuşada yallı gedəndən sonra hərəkətlərinə beynəlxalq aləmdən təkpi görməyən Nikol Paşinyan tənqidatçı davranışlarını davam etdirir. Erməni baş nazir Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkəkdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar xüsusi bəyanatla çıxış edib.



Baş nazirin mətbuat xidməti xəbər verir ki, Paşinyan keçən dövr ərzində atəşkəsin sülhə çevrilməsinə təsəvvüf etdiyini bildirib. Lakin bununla birgə Ermənistan hökumətinin başçısı özünün yeni məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. N.Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk Qrupunun son bəyanatına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İ.Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə özünün inadkar mövqeyini ortaya qoyub. "Ətraflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, artsax ("Dağlıq Qarabağ"), nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanət təsbit ediləcəyi prosesə cəlb olunacaq" - virtualaz.org xəbər verir ki, N.Paşinyanın bəyanatında belə deyilir. "Əminlik ki, üçtərəfli saziş uzunmüddətli sülhün və əməkdaşlığın qurulmasının mümkün olduğu hüquqi bazadır", - o qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın baş naziri olaraq, o, zəmanət verməyə hazırdır ki, Ermənistan atəşkəs haqqında sazişə əməl edəcək və Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olmaqda davam edərək, problemin həll olunması və regionda sülhün bərqərar olması üçün səylərini əsirgəməyəcək.

Belə görünür ki, N.Paşinyan ötən bir il ərzində yol verdiyi yanlışlıqlardan nəticə çıxartmayıb. Baş nazir təyin olunan sonra Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi danışıqlara qatılmayacağını bəyan etməsinə baxmayaraq, sonradan eyni for-

matda davam edən görüşlərdə iştirak etməyə vadar olan erməni baş nazir yenə də əvvəlki mövqeyinə qayıdıb. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ separatçılarının danışıqlarda tərəf olması mümkün deyil və Qarabağdakı ermənilər ən uzağı Azərbaycan icması ilə danışıq apara bilər.

Bu günlərdə "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması"nın sədri Tural Gəncəliyev Modern.az-a müsahibəsində erməni icmasına mühüm bir mesaj göndərmişdi. Sitat: "Biz işğal olunmuş ərazilərimiz boşaldıqdan sonra mütləq ora qayıdacağıq və erməni icması ilə bir yerdə yaşayacağıq. Hazırda beynəlxalq təşkilatlar, QHT-lərin vasitəsilə təmasların qurulması, dialoqun aparılması üçün mesajlar göndəririk. Təsəvvüf ki, erməni icmasından hər hansı formada cavab almamışıq. Hesab edirik ki, bu görüş xalqların sülhə hazırlanması prosesi çərçivəsində baş verə bilər. Və sülh prosesinə xidmət etmiş olar".

Azərbaycan tərəfi daim ermənilərlə birgəyaşayışa hazır olduğunu deyir, tənzimləmə ilə bağlı yolların axtarılmasına yönəlik təşəbbüslər göstərir, lakin qarşı tərəf sülh prosesinə zərbə vurmaqdan ötrü çəşidli tənqidatlara əl atır. N.Paşinyanın son tənqidatları da hazırlanan Vaşinqton görüşü ərafəsinə təsadüf edib və sülh danışıqlarına inamı daha da sarsıdıb.

Özü də təkə Paşinyandan söhbət getmir. Ermənistanın xarici işləri Zöhrab Mnatsakyan da bəyanatlarının "barıtını" artırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Mnatsakyanın mətbuata müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. Musavat.com xəbər verir ki, XİN-in media üçün açıqlamasında bildirilir: "Er-

Qarabağ



loq Qafar Çaxmaqlı "Yeni Müsavat"a açıqlamasında Ermənistan hakimiyyətinin davranışlarının təcüblü olmadığını dedi: "Ermənistanın siyasi adamları və ictimai fəalları hər zaman ona çalışıblar ki, Qarabağ məsələsində ermənilərin mövqeyi zəifləməsin. Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq, bir Qarabağ mafiyası mövcud olub. Bunun adını "klan" və yaxud başqa bir şey də qoyula bilər. Onun əsas məqsədi Qarabağdakı ermənilərin xeyrinə olan indiki durumu qoruyub saxlamaqdır, lazım gələrsə, bu klan hakimiyyətə təsir edir, onu ələ alır, diasporun yatdımı ilə bir sıra problemləri həll edir. İndi Paşinyan hakimiyyətinin Qarabağla bağlı ümumi ermə-

Sərkisyan Qarabağdan... Paşinyana meydan oxudu

Qarabağ klanı ilə Ermənistan hökuməti arasında ixtilaf dərinləşir; eks-prezident revanşa hazırlaşır; Azərbaycan üçün yeni fürsət; **politoloq:** "Ermənilərin bütün siyasət və təbliğatını, hətta planlarını bir zərbə ilə poza bilirik..."

mənistan xarici işlər naziri Zöhrab Mnatsakyanın yerli tert.am portalına verdiyi müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz "demokratiya" pərdəsi ilə ört-basdır etmək istəyir. Azərbaycanın ərazilərini işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsinə həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT TŞ-nin qətnamələrini rədd edən Ermənistan rəsmisinin "demokratik sistem və qaydalardan" bəhs etməsi gülməli olduğu qədər saxtadır".

Erməni nazir azərbaycanlı həmkarı ilə görüşü ərafəsində yenə aranı qatıb. Belə ki, Belçikanın paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan arasında qısa görüş olub. Report.az xəbər verir ki, görüş Avropa İttifaqı (Aİ) və "Şərqi Tərəfdaşlığı" Proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub. E.Məmmədov və Z.Mnatsakyan ayaqüstü söhbət ediblər. Onların söhbətinin detalları açıqlanmır. Lakin Ermənistan XİN başçısı hətta diplomatik etiketi pozaraq

azərbaycanlı həmkarı ilə görüş ərafəsində belə destruktiv fəaliyyət sərgiləməyi özünə rəva bilir.

Prosesləri müşahidə edərkən belə qənaətə gəlmək olur ki, əslində N.Paşinyan hökumətinin güzəştli sülhə getməsinə onun özünü bitirə bilər. Ona görə də o, hətta Şuşaya səfər etdiyi gün Qarabağ separatçıları tərəfindən atmacalara "qonaq" edildiyi halda, yenə də yallı getməyə üstünlük verib separatçılarla bir yerdə olduğunu nümayiş etdirməyə çalışdı.

Lakin keçmiş prezident Serj Sərkisyanın Qarabağda peyda olması və neçə gündür ki, Azərbaycan ərazilərində sülənməsi onun revanşa hazırladığına şübhə yeri qoymur. Sərkisyan Kelbəcər rayonuna səfərdən sonra Əsgərən qəsəbəsinə gedib. Respublika Partiyası Serj Sərkisyanın separatçıların lideri Bako Saakyanla birgə Əsgəranda ölən erməni döyüşçülərinin qəbrini ziyarət etdiyi açıqlayıb. Xatırladaq ki, Ermənistanın sabiq prezidentin artıq 5 gündür işğal altındakı Qarabağdadır.

Ermənistanın eks-prezidenti hətta Azərbaycanın işğal edilmiş Ağdam rayonunun Mərzili kəndinə qədər çıxıb. Axar.az xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində Sərkisyanın müavini Armin Aşotyan paylaşmış. Məlumatla görə, Sərkisyan kəndə Qarabağ separatçıların rəh-

bəri Bako Saakyan və keçmiş döyüş yoldaşları ilə birgə gəlib. O, burada Qarabağ müharibəsində məhv edilən erməni hərbiçilərin qəbrlərini və məşhur erməni terrorçusu Monte Melkonyanın abidəsini ziyarət edib.

Qeyd edək ki, Mərzili 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal edilib. Məhz bu kənddə Azərbaycan kəşfiyyatçıları məşhur terrorçu Monte Melkonyanı məhv ediblər.

İstisna deyil ki, S.Sərkisyan Qarabağa sığınmaqla özünü Paşinyanın qəzəbindən xilas etmək, həmçinin ona dirəniş göstərmək istəyir. Üstəlik, Sərkisyanın 2020-ci ildə Dağlıq Qarabağdakı oyuncaq "prezident seçkiləri"ne hazırladığı da istisna deyil. B.Saakyanın namizəd olmayacağı bəllidir. Belə bir məqamda N.Paşinyan öz namizədini Qarabağ separatçıların başına gətirmək istəyir. Ancaq Rusiyadan işarə gözləyən Qarabağ klanının Paşinyana dirəniş göstərməsi onu xilas edə bilər.

Ümumiləşdirsək, Serj Sərkisyan Qarabağdan əslində Azərbaycana deyil, Paşinyana meydan oxuyub. Bu yerlər uğrunda döyüşdüyünə işarə edərək hərbi xidmətdə belə olmayan Nikola öz yerini bilməyi məsləhət bilib. Onun keçmiş döyüşçülərlə birlikdə Qarabağda gəlişi də çox şeyi deyir. Bu məqamda ermənilərin keçirdiyi narahatlıq diqqət çəkir.

Ermənişünas alim, polito-

ni davası gətirəcək xətlərini zərərsizləşdirmək üçün erməni generalının dilindən bəzi xəbərdarlıqlar da səsləndirilir. Həqiqətən erməni generaliteti hesab edir ki, o, Qarabağı tutub və məsələni həll edib. Amma siyasətlərin masada onu itirəcəyindən ehtiyat etdiyinə diqqət edilir".

Q.Çaxmaqlı qeyd etdi ki, Sərkisyan da bu klanın üzvlərindən olduğundan bundan sonra da onu Qarabağda görə-cəyik: "Qarabağ məsələsi ilə bağlı ən müxtəlif səviyyəli siyasətdə o da olacaq. Firsət düşsə, əlbəttə, yenidən hakimiyyəti ələ almaq təşəbbüsündə bulunacaq. Buna revans da deyə bilərik. Şərt deyil ki, şəxs olaraq hakimiyyətə Serj Sərkisyanın özü gəlsin. Ola bilər bu klanın başqa bir üzvü revans götürsün. Əsas məsələ Qarabağ hərəkatını irəli aparmaqdır".

Politoloq qeyd etdi ki, ermənilərin bütün fəaliyyətlərini, siyasət və təbliğatını, hətta planlarını bir zərbə ilə poza bilirik: "O da Azərbaycan ordusunun əməliyyatları ola bilər. Biz ermənilərin yürütdüyü siyasətə nə vaxt qədər seyrçi qalacağıq? Nə vaxt qədər bu və ya başqa bir erməninin hərəkatını yozmaqla məşğul olacağıq? Təbii ki, bunun bir sonu olmalıdır".

Təbii ki, sonu olmalıdır. Qarabağ erməniləri ilə Ermənistan arasında uçurumun dərinləşməsi isə Azərbaycan üçün əlavə fürsətlər yaradır...

ABŞ dövlət katibi Mayk Pompeo son həftə ərzində İran mövzusunda görə iki səfərini təxirə salıb. Birinci dəfə o, Berlində getməli idi, ancaq bu səfəri son anda arxa plana ataraq İrani müzakirə etmək üçün İraqa getdi. Səfərin təxirə salınması Berlində ciddi narahat etdi, hətta Almaniya mətbuatında belə başlıqlar atıldı ki, artıq "Amerika Almaniyanın müttəfiqi deyil, Vaşinqtonu bizi saymır". Ardınca dünən M.Pompeo Soçiyə getməli, rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşməli idi. Səfər yenə son anda təxirə salındı, Pompeo İrani müzakirə etmək üçün Brüsselə səfərə gedib.

ABŞ-in dövlət katibi Mayk Pompeo Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirmək üçün mayın 14-də Soçiyə gedəcək.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Qeyd edək ki, bu gün Pompeonun Moskva səfəri planlaşdırılırdı, amma ABŞ dövlət katibi Brüsselə İranın nüvə sazişi ilə əlaqədar Avropa İttifaqı rəsmiləri ilə görüşdə iştirak etmək üçün səfəri təxirə salıb.

ABŞ-in Rusiya ilə gizli də

Pompeo Rusiya səfərini təxirə saldı, Brüsselə İran müzakirələrinə getdi

Siyasi ekspert: "İran mövzusunda Vaşinqtonla Moskva arasında razılaşma mümkün deyil"



olsa razılığı olmadan İrandan müharibəyə başlaması və razılaşma olmadan başlanan müharibədən qalib çıxması mümkündürmü?

Politoloq **Elxan Şahinoğlu** bildirdi ki, bütün bunlar

ABŞ üçün hazırda İran məsələsinin bir nömrəli məsələ olduğunun göstəricisidir. Vaşinqton üçün İran Şimali Koreyanın nüvə silahından qurtulmaqdan, Suriyada hərbi varlığı qorumaqdan və Venesuelada çevrilişin həyata keçirilməsindən ön plana keçərək başlıca mövzuya çevrilib. ABŞ dövlət katibi Mayk Pompeonun həftə ərzində İran mövzusunda görə iki vacib səfərini təxirə salması da bununla bağlıdır: "Amerikanın İrani təhdid etməsi, sanksiyaları sərtləşdirməsi və Hörmüz boğazına hərbi təyyarələr daşıyan gəmisini göndərməsi bölgədə vəziyyəti getdikcə

gərginləşdirir, Rusiya da narahat olmağa başlayıb. Təsəvvür edin ki, Rusiyanın tanınmış şovinist siyasətçisi Vladimir Jirinovski dünən Rusiyanın televiziya kanalında Ukrayna mövzusunda diqqəti İrana yönəltməyi bu ifadə ilə təklif etdi: "Ukrayna aktual deyil, İrana diqqət yetirək. Amerika İrani dağıtmağa hazırlaşır, böyük qaçqın axını ilə üzleşəcəyik. Müharibə Qafqazı, o cümlədən Azərbaycanı, Ermənistanı və Gürcüstanı dağdıcaq, biz Qafqazla sərhədi bağlamalıyıq". Əlbəttə, bunu xəstə təxəyyülün məhsulu kimi də qiymətləndirə bilərik.

Ancaq o da həqiqətdir ki, İran ətrafında halqa daralır, ABŞ-İsrail planı nədirsə bölgəyə yaxşı heç nə vəd etmir. Azərbaycan müxtəlif ssenarilərə hazır olmalıdır. İrani vurmaq və ya sıxışdırmaq istəyənlər Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar".

Politoloq vurğuladı ki, ABŞ-in İrani vürması üçün Rusiyanın razılığına ehtiyacı yoxdur. Çünki Kreml heç zaman İranın vurulması üçün Amerika ilə açıq və ya gizli razılaşmaya getməz: "Vaxtilə Rusiya Bəşər Əsədə məhz ona görə hərbi dəstək verdi ki, bu ölkədə hakimiyyət dəyi-

şikliyi Amerikanın istədiyi şəkildə baş verməsin. ABŞ-la Rusiyanın maraqları fərqlidir. Ona görə də bütün digər məsələlərdə olduğu kimi İran mövzusunda da Vaşinqtonla Moskva arasında razılaşmanı mümkün hesab etmirəm. İrana qonşu olan heç bir ölkə bölgədə təlatüm və müharibə istəməz. Rusiya da bu mövqedən çıxış edir. İranda hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına cavab vermir. Bir anlığa təsəvvür edin ki, İranda şah rejimi bərpa edildi, keçmişdə olduğu kimi Pəhləvi sülaləsi Amerikanın bütün tapşırıqlarını yerinə yetirməyə başladı. Rusiya qonşuluğunda Amerikaya müttəfiq dövlətin formalaşmasına razılaşmaz".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Körfəzdə sular "isinir": BƏƏ və Səudiyyə Ərəbistanı gəmilərinə kim hücum edib?

Bazar günü baş verən hücum ABŞ gəmilərinin Fars körfəzinə gətirildiyi bir vaxtda reallaşdı; gərginlik daha da yüksələcək

Səudiyyə Ərəbistanı hökuməti Oman körfəzinin BƏƏ sektorunda iki neft tankerinə hücum olduğunu təsdiqləyib. "Əş-Şərq əl-Avsat" qəzetinin yazdığına görə, krallığın enerji naziri Xalid əl-Falih hadisəni pisləyərək global neft ticarətinin təhlükəsizliyinə təhdid adlandırdı.

Rəsmi dövlət xəbər agentliyi SPA-ya açıqlama verən nazir bildirdi ki, bazar günü səhər saatlarında körfəzin


Ərəb mediası hadisənin Oman körfəzində, BƏƏ sahilində İrandan 115 kilometr məsafədə baş verdiyini yazır. Məlumatda hadisə ilə bağlı lazımi tədbirlərin görüldüyü, eyni zamanda yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində araşdırma başladıldığı qeyd olunub. Hücum zamanı hər hansı itki və ya yaralanma baş verməyib. Eyni zamanda hücumu məruz qalan gəmilərdə hər hansı sızıntı və zərərli maddənin dəniyə axması baş verməyib. Əl-Fuceyra limanı əvvəlcə bağlansa da, daha sonra rəsmi qurumlar limanın fəaliyyətini davam etdirdiyini bildiriblər.

BƏƏ XİN gəmilərə hücum və heyətlərin heyətlərindən olan 4 ticarət gəmisi Oman körfəzi sularında əl-Fuceyra əmirliyi "sabotaj hücumuna" məruz qalıb. Rəsmi açıqlamada hadisənin

necə baş verdiyi və kimlər tərəfindən törətdiyi barədə məlumat verilməyib.

Ərəb mediası hadisənin Oman körfəzində, BƏƏ sahilində İrandan 115 kilometr məsafədə baş verdiyini yazır. Məlumatda hadisə ilə bağlı lazımi tədbirlərin görüldüyü, eyni zamanda yerli və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində araşdırma başladıldığı qeyd olunub. Hücum zamanı hər hansı itki və ya yaralanma baş verməyib. Eyni zamanda hücumu məruz qalan gəmilərdə hər hansı sızıntı və zərərli maddənin dəniyə axması baş verməyib. Əl-Fuceyra limanı əvvəlcə bağlansa da, daha sonra rəsmi qurumlar limanın fəaliyyətini davam etdirdiyini bildiriblər.

BƏƏ XİN gəmilərə hücum və heyətlərin heyətlərindən olan 4 ticarət gəmisi Oman körfəzi sularında əl-Fuceyra əmirliyi "sabotaj hücumuna" məruz qalıb. Rəsmi açıqlamada hadisənin



bildirib. Hadisədən dərhal sonra Misir və Bəhreyn hökumətləri də rəsmi bəyanat yayaraq hücumu pisləyib.

Qeyd edək ki, Fars körfəzi hazırda dünya neftinin 30 faizinin daşındığı ərazidir. BƏƏ-nin 7 əmirliyindən biri olan əl-Fuceyra limanı dünyada ən iri yanacaq tedarüku məntəqələrindən biri hesab olunan Hörmüz boğazının kənarında yerləşir. BƏƏ-nin şərqdəki yeganə əmirliyi olan əl-Fuceyra Oman dənizinin sahilində 70 kilometr ərazini tutur.

Hələlik əl-Fuceyra hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib. Ancaq bu hadisə-

nin indi, yəni İrandan ABŞ və körfəz ölkələri arasında gərginliyin pik həddə çatdığı bir zamanda baş verməsi maraqlıdır. Ərəb mətbuatı bu hadisəni açıq şəkildə olmasa da, İrana bağlamağa çalışır. Özü də belə bir hücum bu günə qədər heç zaman olmadı, yalnız indi, yeni ABŞ körfəzə "Abraham Linkoln" təyyarədaşıyan və "USS Arlington" döyüş gəmisi, eləcə də Qətərdə B-52 bombardmançıları, "Patriot" qurğuları göndərildi bir zamanda baş verdi.

İlk olaraq nəzərlər Yəməndə - husilərə çevrildi. Çünki husilər daha əvvəl də bir neçə dəfə Dubay limanını hədəf alan dron hücumları təşkil

edib. Bu hücumlar BƏƏ-nin Yəməndə husilərə qarşı apardığı əməliyyatlara cavab olaraq həyata keçirilmişdi. Ancaq indi Yəməndə qismən atəşkəs var və ötən iki gün əvvəl BMT-nin təşəbbüsü ilə əldə olunmuş razılaşma əsasında husilərin bir ildən çoxdur davam etdiyi Hudeyda (Qırmızı dəniz sahilində liman şəhəri - K.R.) şəhərində geri çəkilməsi prosesi başlayıb. Yeni husilərin indi hücumu keçməsi üçün məntiqi əsas yoxdur. Üstəlik, ABŞ hərbi donanmasının Fars körfəzinə daşdığı bir zamanda bu cür sabotaj həddən artıq riskli hərəkət olardı.

Eyni təsbiti İran haqqında da etmək olar. Məlum olduğu kimi, hazırda ABŞ-İran münasibətləri gərginlik həddindədir. ABŞ-in nüvə anlaşmasından çıxmasına cavab olaraq ölkəyə müraciət edərək nüvə sazişindəki öhdəlikləri yerinə yetirməyə çağırıb. İran öhdəlikləri icra olunmadığı təqdirdə 60 gün ərzində anlaşmadan çıxacağını bildirdi və iki öhdəlikdən (limitdən artıq zənginləşdirilmiş uran və ağırlaşdırılmış suyun xarici ölkələrə satılması - K.R.) geri çəkildiyini bəyan etdi. Eyni zamanda iranlılar Vaşinqtonun neft embarqosuna cavab olaraq Fars körfəzində Hörmüz boğazını bağlamaqla hədələyib.

ABŞ hökuməti isə cümə günü bəyan edib ki, Pentagon ABŞ-in regiondakı qüvvələrini və maraqlarını qorumağa hazırdır. Həftənin ortasında isə ABŞ dövlət katibi

Mayk Pompeo bildirib ki, "ABŞ və müttəfiqləri savaşa istəməsə də, İranın 40 ildir Amerika hərbcilərini öldürməsi, ABŞ hərbi strukturlarına hücum etməsi və amerikalıları girov götürməsi onların müdafiə olunmasını xatırladır".

İran rəsmiləri isə Fars körfəzinə yığılan Amerika qüvvələrini Tehranın "gözünü qorxutmaq" və çəkəndirmək məqsədi daşdığını bildirir. Və təbii ki, Vaşinqtonun iddialarını rədd edir.

İndi isə Fars körfəzində "müharibə küləklərinin əsdiyi" bir vaxtda münasibətin mərkəzində BƏƏ və Səudiyyə Ərəbistanı gəmilərinə hücum təşkil edilib. Bu hücum kimin törətməsindən asılı olmayaraq regionda gərginliyi daha da yüksələcək və bir mənada körfəzdə hərbi iştirak üçün əsas yaradacaq. Bilindi ki, ötən həftə ABŞ hökuməti Aralıq dənizində İtaliya sahillərində olan "Abraham Linkoln" təyyarədaşıyanı və onu müşayiət edən hərbi gəmiləri Bəhreynə göndərmişdi.

Hazırda gəmilərin Qırmızı dənizdən keçdiyi ehtimal olunur.

Əgər yanğını İran və ya onunun dəstəklədiyi qüvvələrin törətməsi ittihamı rəsmiləşsə, bu, körfəzdə gərginliyi daha da artıracaq. Yeri gəlmişkən, daha əvvəl iranlılar Hörmüz boğazını bağlamaqla hədələyib. İndi isə boğaz və körfəz boyunca güclü ABŞ donanması ilə üz-üzə qalacaqlar. Bu isə toqquşma riskini daha da yüksəldir.

□ **Kənan RÖVŞƏNOĞLU,**
"Yeni Müsavat"

Putinın xokkey oynayan zaman yıxılması Rusiya mətbuatında müxtəlif məlumatların yayılmasına səbəb olub. Moderator.az saytı Rusiya mətbuatına istinadən xəbər yayıb ki, Putinin buz meydançasında yıxılması təsadüf deyilmiş. Sayt yazır ki, Kremlə yaxın mənbələrdən birinin dediyinə görə, Putin yavaş-yavaş ölür. Qeyd olunur ki, Putin getdikcə daha tez-tez möhkəmləndirici terapiyadan istifadə edir, lakin bu, bir o qədər də kömək etmir: "Putin ehtimal ki, qocalıq problemləri var və 2024-cü ilə qədər onun yaşaması çətin görünür. Yıxılan zaman Putin zədə alıb. Bundan əlavə, bu yıxılma onun nüfuzuna da bir zərbə oldu".

Mənbələr iddia edirlər ki, hətta Putinin Peterburqdakı şəxsi həkiminin təcili olaraq çağırılması zəruri hesab olunub.

"Hadisə ilə əlaqədar bəzi nəticələr olacaq, çox güman ki, işdən qovulmalar da olsun" - Telegram kanalı belə deyib.

"May ayının əvvəlində, Qələbə paradından və dövlət katibi Mayk Pompeo ilə görüşdən əvvəl, bədəninə möhkəmləndirici terapiyadan istifadə olunub. Bu terapiya ay yarımından bir Putinə tətbiq olunur. Amma bu müalicənin də artıq səmərəsi tükənir. Putin paradda çox yorğun və əzgin görünürdü" - mənbə qeyd edib.

Bu xəbərin ardınca isə

Putinlə bağlı çoxsaylı şayiələrin pərdəarxası



məlumat yayıldı ki, Putinin əkiz övladı dünyaya gəlib. Bu məlumatı "Dom2life" portalı yayıb. Məlumatda qeyd edilir ki, keçmiş idmançı Alina Kabayeva övladlarını mayın 7-də Moskvanın Kulkova adına Ginekologiya və Mamaçalq Mərkəzində dünyaya gətirib.

Sayt dünyaya gələn uşaqların oğlan olduğunu bildirib. Keçmiş idmançının xəstəxanada xüsusi palatada qaldığı və hətta onunla eyni mərtəbədə olan şəxslərin xəstəxananın başqa yerlərinə köçürüldüyü vurğulanıb. Üstəlik, Ka-

bayeva xəstəxanada qaldığı müddət ərzində tibb müəssisəsinin ətrafında çoxsaylı mühafizəçilərin keşik çəkdiyi və yad şəxslərin xəstəxanaya buraxılmadığı qeyd edilib. Həmçinin 36 yaşlı anaya qida Moskvanın elit restoranlarından birindən gətirilib.

Qeyd edək ki, 2008-ci ildən etibarən Alina Kabayeva ilə Rusiya prezidenti Vladimir Putin arasında xüsusi münasibətlərin olması haqqında məlumat yayılır. Putin dəfələrlə bu məlumatı təkzib etsə də, Kabayeva bu barədə suallardan daim qaçır.

Politoloq: "Bu, sadəcə olaraq, bəzi dövlətlərin reaksiyasını yoxlamaq üçün atılan addımdır"

Bu dövr ərzində Putin öz həyat yoldaşından ayrılıb, Kabayeva isə gözlənilmədən böyük sərvət əldə edib və mühüm vəzifələrə yüksəlib.

"Yeni Müsavat"a danışan politoloq Qabil Hüseynli bildirib ki, Putinin ölümünün yaxınlaşması ilə bağlı xəbəri Rusiyanın xüsusi xidmət orqanları yayıb. Politoloqun sözlərinə görə, bu informasiyalar Putinin göstərişi əsasında tirajlanır və xüsusi məqsəd daşıyır:

"Onun ölümü məsələsi hesab edirəm ki, ilk olaraq Putinin özü tərəfindən ortaya atılan şeydir. O, sadəcə olaraq, xokkey oynadığı zaman xalçanın üzərinə yıxıldı. Putin hesab edirəm ki, xalçanın üzərində ciddi zədə ala bilməz. Videodan da görünür ki, o, yıxıldıqdan sonra dərhal ayağa qalxdı. O yaşda adam xəstə ola, müəy-

yən qədər ağrıya bilər. Ancaq konkret olaraq bu hadisədə ciddi bir tərəf yoxdur. Belə bir xəbəri yaymaq onu əhatə edən ölkələrin, Amerikanın reaksiyasını öyrənmək istəyirlər. Putinin ağır xəstə olduğu və ölümünün yaxınlaşdığına inanmıram. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ortaya atılmış bir ideyadır. Sanki bir nəbz yoxlamasıdır. Yoxlayırlar ki, Putin ölüm ayağındadırsa, hansı təxribat hərəkətləri başlayacaq. Bellidir ki, belə bir təxribatlar ola bilər. İlk növbədə Rusiyanın nüvə silahları üzərində nəzarətin ələ keçirilməsi, ölkədə bölücülük hərəkətlərinin başlanması mümkündür. Dünya bu qənaətdədir ki, Rusiya bu ərazilər çərçivəsində qaldıqca nə islahatlar baş verə bilər, nə də dünya üçün təhdid olan nüvə si-

lahını ram etmək olar. Bu baxımdan da ölkənin parçalanması istəyi daha böyükdür. Müxtəlif məsul şəxslərin ələ alınması prosesi başlaya bilər. Yeni xaoslu xarakterli, dağıdıcı proseslərin olması mümkündür. Bunu da yoxlamaq istəyirlər. İnanmıram ki, hazırda qeyd edilənlərdən hansısa biri başlasın. Çünki Putinin səhhəti üçün qorxulu bir hal görmürəm".

Politoloq bildirib ki, Putinin reytingi hazırda çox aşağıdır: "Hazırda Putinin reytingi çox pis vəziyyətdədir. Hazırkı reyting onun indiyə qədər olan ən aşağı reytingidir. Ölkə əhalisinin cəmi 20-25 faizi Putinə inanır, onun siyasətinin Rusiyaya uğur gətirəcəyinə belə bağlayır. Elə belə şayiələrin yayılma səbəblərindən biri də Putinin reytinginin aşağı düşməsidir. Putin ayağa qalxıb, zühur edəndə hesab edirəm ki, dünya üçün xoşagəlməz hadisə baş verəcək. Məsələn, Ukrayna üçün bu cür hal yaşana bilər. Eləcə də qonşu dövlətlər üçün xoşagəlməz hadisə baş verə bilər. Rusiya avontürüst bir dövlətdir və avontürüst xarici siyasət xəttini həyata keçirir. Bu siyasi xətt hesabına da uğur qazanır. Ona görə də çox da böyük şeylər gözləmək lazım deyil".

□ Əli RAİS,
"Yeni Müsavat"

ABŞ-İran qarşıdurması neft qiymətlərini tətikləyir

İlham Şaban: "Gərginlik davam edərsə..."

Son həftələrdə dünya neft bazarını tətikləyən proseslər ard-arda gəlməkdədir. Ötən ayın sonlarında ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalarla bağlı bu ölkədən neft almasına tətbiq olunan güzəşt müddətinin uzadılmayacağını bəyan etdi. Ardınca Tramp ABŞ-a idxal edilən bir qrup Çin mallarına rüsumun 10 faizdən 25 faizə qaldırılmasına dair qərar imzaladı. Eyni zamanda İranın dəmir, polad, alüminium və mis sənayesi sanksiyaya məruz qalan sahələr sırasına daxil edildi. Daha sonra ABŞ mümkün İran təhdidinə qarşı ehtiyat tədbiri olaraq Fars körfəzi regionuna hərbi qüvvələrini cəmləməyə başladı. Beləliklə, dünya neft bazarının əsas tədarükçülərinin yerləşdiyi bölgədə hərbi qarşıdurma ehtimalı getdikcə artmaqdadır. Bu qarşıdurmaların mümkün meydanı kimi isə Hörmüz boğazı çıxış etməkdədir.

Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Bəzi məlumatlara görə, dünya üzrə ixrac edilən neftin 40 faizə qədər Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz həmçinin körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələri-

nə çatdırılması üçün yeganə marşrut yoludur.

Boğazın şimal hissəsi İranın, cənub tərəfi isə Birləşmiş Ərəb Əmirliyinin və Omanın yarınkavlarının ərazisi sayılır. Ən böyük neft istehsalçılarından Səudiyyə Ərəbistanı xam neftinin 88 faizini, BƏƏ, Küveyt və Qətər hamısını, İraq 99 faizini Hörmüz boğazı vasitəsilə ixrac edir. Bu boğazdan sutkada 20-30 beynəlxalq tanker keçir.

Belə bir şəraitdə dünya

neft bazarında hansı proseslər gedir? ABŞ-İran qarşıdurması davam edərsə, bazarın reaksiyası necə ola bilər?

Sualları cavablandıran ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın "Yeni Müsavat"a dediyinə görə, hazırda dünya bazarlarında neftin qiyməti 71,7 dollara qədər yüksəlib: "Gün ərzində London birjasında Brent markalı neftin qiyməti 1,13 faiz artıb. Artıma iki faktor təsir göstərib. Birincisi, ABŞ-la Çin arasında ticarət müharibəsi fonunda iki ölkənin razılığa gələ bilməməsi, Donald Trampın qarşı tərəfi bir neçə ay davam edən danışıqları uzatmaqda günahlandırmasıdır. Birjalar bu prosesə neqativ reaksiya göstərirlər. Hesab olunur ki, yaxın bir neçə ay ərzində iki ölkə arasında razılaşmaların əldə olunması



mümkün olmayacaq ki, bu da hər iki ölkənin ticarət dövryyəsinə mənfi təsir göstərəcək, eyni zamanda Çin ətrafındakı ölkələr bundan zərər görəəcək. Birjalar bu prosesdən mümkün riskləri indidən kompensasiya etməyə çalışırlar, nəticədə qiymətlər artır".

İ.Şaban bildirir ki, dünya neft bazarında qiymətlərə təsir göstərən ikinci mühüm amil ABŞ-la İran arasındakı

gərginlikdir: "Dünən Hörmüz boğazı yaxınlığında Səudiyyə Ərəbistanının iki tankinə naməlum qüvvələr tərəfindən hücum təşkil olundu. Birləşmiş Ərəb Əmirliklərinin ərazisində olan tankirlərə atəş açılıb. Bu xəbərlər birjalarda yer alan kimi qiymət artımına gətirib. Çünki bu, Hörmüz boğazı ətrafında qarşıdurmaların hərbi müstəviyə keçməsi təhlükəsindən xəbər verir. İrana qarşı sanksiyalar gündəmə gəti-

rilən vaxtdan bu ölkə neft ixracına imkan verilməyəcəyi təqdirdə, adekvat addımlar atacağını bəyan edir. Bu addımlar sırasına Hörmüz boğazının bağlanması da daxildir. Digər tərəfdən, ABŞ neft donanmasının təhlükəsizliyini təmin etmək adı ilə Hörmüz ətrafına böyük hərbi qüvvələr cəmləməkdədir. Bütün bunlar əsas neft nəqliyyat marşrutunun təhlükəsizliyindən xəbər verir. Buna görə də qiymətlərdə artım baş verir".

Mərkəz rəhbərinin fikrincə, Fars körfəzi regionunda bu gərginlik qaldığı müddətdə dünya bazarında qiymətlər artmağa davam edəcək: "Əgər gərginlik tezliklə aradan qalxacaqsa, bazarda qiymətlər də korreksiya olunacaq. Lakin gərginlik qalacaqsa, bu, bazara qiymət artımı yönündə əsas təsir faktorlarından biri olmağa davam edəcək".

□ Dünya SAKİT,
"Yeni Müsavat"

"Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdü Emin Ehtiram oğlu Səfərovun qətlinə bir neçə nəfər iştirak etməsi haqda məlumat vermişdik. Mərhumun xalası oğlu Royal Əkbərov bildirmişdi ki, qətlə azı 6 nəfər iştirak edib. Qətlə bağlı redaksiyamıza daxil olan son məlumatlara görə, Emin Səfərovun qətlini kikkoksinq üzrə dünya çempionu Zaur Yusifov sifariş edib. Onun adı qətlə həm də iştirakçı kimi keçir.

"Emin 444"ün qətlini dünya çempionu sifariş verib - iddia

Qətlə iştirak edənlərin adları bilindi; qəddar cinayətdə 2-3 müxtəlif bıçaqdan istifadə olunub

İddialara görə, qətlə Zaur Yusifov, qardaşı Zamiq Yusifov, atası Əli Yusifov, Vüqar adlı bacısı oğlu, qanlı olaydan sonra həbsə alınan Həsən Tağıyev və digər şəxslər iştirak ediblər. Qətlin dünya çempionu Zaur Yusifovla Emin Səfərovun aralarında baş vermiş mübahisə zəminində törəldiyi bildirilir. Qeyd olunur ki, Emin Səfərov Zaur Yusifova sələmə pul verməsinə dəfələrlə irad tutub. Bu da Zaur Yusifova xoş olmayıb. Dünya çempionunun qardaşı ilə də Emin Səfərov arasında mübahisə olub.

Qətlədən sonra həbs edilən 1995-ci il təvəllüdü Həsən Tağıyev Yusifovların ətrafında gəzən, onların tapşırıqlarını yerinə yetirən şəxsdir. Onun qətli boyuna götürməklə Yusifovları istintaqdan kənar saxlamağa cəhd olunduğu bildirilir.

Mərhumun xalası oğlu Royal Əkbərov "Yeni Müsavat"ın əməkdaşına bildirib ki, qətlə bağlı həbs olunan 1995-ci il təvəllüdü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: "Həsən Tağıyev 6-cı mikrorayonda kikkoksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yeni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilmə-

yib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi".

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətlərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrail Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Klinik Tibb Mərkəzə müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, qətl əvvəldən planlaşdırılıb. Emin Səfərov hadisə günün 6-cı mikrorayondakı parkın qarşısında dostları ilə dayanıblar. Həmin vaxt Əli Yusifov onlara yaxınlaşıb, Emin Səfərovunla onunla görüşməsinə istəyib. Deyib ki, onu oğlu Zaur Yusifovla tanışdır. Əli Yusifov ərazidən uzaqlaşdı. Emin Səfərovun yaxınları deyir ki, dostları

Əli Yusifovun onu ərazidən alıb aparmasının şahidi olduğundan belə bir ssenari qurulub - Əli Yusifovun qoluna yüngül bıçaq xəsələri yetirilib. Sonradan deyə bilsinlər ki, Əli Yusifov guya Həsən Tağıyevlə Emin Səfərovu aralamaq istəyərək ona da bıçaqla xəsəret yetirilib.

"Eminin Həsən Tağıyevlə heç bir mübahisəsi olmayıb. Onun mübahisəsi Əli Yusifovun oğlu Zaur olub. Əli Yusifov Eminin parkın qarşısından aldadıb aparanda da "gedək oğlumla tanışdır sənə" deyib. Yəni Əli Yusifov deyə bilərdi ki, "gedək oğlumun işlərinin dalınca ora-bura qaçan Həsən Tağıyevlə tanışdır sənə". Belə desəydi, əlbəttə ki, Emin onunla getməzdi. Çünki Eminin Həsənle problemi olmayıb. Zaur Yusifovun sələmləməsi zəminində olub bu söhbətlər. Bunu 6-cı mikrorayonda bilməyən yoxdur" deyərək, Emin Səfərovun yaxınları bildirirlər.

Qeyd edirlər ki, Emin Səfərovun qətlinə 6 nəfər iştirak etməsinin şahidləri var. Bundan başqa, hadisə yaxınlıqdakı villalardan birinin nəzarət kameralarının əhatə dairəsində baş verib: "İstintaq həmin videogörüntüləri villa sahibindən almaqla qətlin tam təfərrüatını, kimlərin orada iştirakını təsbit edə bilər. Eminə 2-3 müxtəlif

bıçaqla xəsəretlər yetirilib. Bunu məhkəmə tibb ekspertləri də müəyyən edib. Emin Səfərovun bədənində 78 bıçaq xəsəretinin izini müəyyən ediblər. Həmin xəsəretlər müxtəlif bıçaqlarla yetirilib. Yeni bıçaq izləri belə qətlin bir neçə nəfər tərəfindən törədilməsinə dəlalət edir. Tələb edirik ki, məsələ araşdırılsın".

Qeyd edək ki, mərhumun xalası oğlu Royal Əkbərov "Yeni Müsavat"a açıqlamasında deyib ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə növbəti mübahisə olub.

Sitat: "Emin cinayət aləminin üzvü deyildi, sadəcə, kasıb, imkansız adamların əzəlməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyirdi. Zaur da irad bildirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu. Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaur demişdi ki, kasıb uşaqların telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə



gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə "Vinçestr" silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölməyə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub. Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Eminin ortada götüzürəcəyəm".

Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir.

Emin Səfərov mayın 10-da Bakının Binəqədi rayonunda xüsusi qəddarlıqla qətlə yetirilib. O, İsrail Həşimov küçəsində öldürülüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-cü - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

□ E.MƏMMƏDLİYEV, "Yeni Müsavat"

"Qardaşımın ölümünə görə onun oğlundan şübhələninirəm" - ittiham

Sabiq əməliyyat müvəkkilinin qardaşı Güloğlan Bədirov: "Tofiqi öz oğlu dəfələrlə döyüb, bıçaqlayıb"

"Bu cinayət mərhum qardaşımın mülkləri və banklarda olan pullarına görə törədilib. Qətlədən sonra baş verənlər mənə əminlik yaradır. Şikayətlərimdən sonra Binəqədi Prokurorluğunda qardaşım Tofiq Bədirovun ölüm işini bir müstəntiqdən alıb başqasına verdilər. Lakin heç nə dəyişmədi" - "Yeni Müsavat"a müraciət edən Güloğlan Bədirov belə deyir. Onun sözlərinə görə, qardaşının ölümü ilə bağlı şübhələri prokurorluqda dilə gətirib: "Prokurorluğa gəldim, deyirlər, qardaşım da kimlərsə ilə əlaqəli deyir ki, Rafiqi tapmırıq. Qardaşımın evinə istintaq eksperimenti olaraq baxış keçirilməlidir. Rafiqi gəlib qapını açmır, prokurorluq da deyir ki, Rafiqi tapmırıq. Belə də şey olar?"

Güloğlan Bədirov deyir ki, şikayətində qardaşının köməkəsiz vəziyyətdə qalıb, ölməsini yazıb:


"Ortada cinayətkar var. O, kənarında deyil, evin içindədir. Qardaşımı qəsdən köməkəsiz vəziyyətdə qoyub gedib. Oğlu qardaşımı dəfələrlə hədələmişdi ki, səni öldürəcəyəm, mal-mülk qalacaq mənə. Bundan əvvəl də qardaşımın bağının yansını satdı. Qardaşıma demişdi ki, bağın yansını satmam, çıxıb gedirəm. Amma getmədi, qalıb qardaşımın başına oyun açdı. Qapını üzünə bağlayıb gətirdi. Qardaşım müəmmali şəkildə ölüb. Ölümündən sonra qardaşımın bankda olan külli miqdarda pulu çıxarıb. Təqaüd kartından pulu çıxarıb. Bu işi də açmırlar".

G.Bədirov deyir ki, qardaşının meyiti bu il fevralın 2-də, havanın soyuq bir vaxtında hamamda üzüqoyulu vəziyyətdə aşkar olunub: "Bir daha deyirəm, qardaşım ağılı başında olan adam idi. O, soyuq havada gedib hamamda soyuq su ilə çimməzdi. "Sudmedekspert" yazır ki, Tofiq Bədirov donurmamdan

ölüb. Amma araşdırmırlar ki, qardaşım hamamda niyə çıxıb mənzilə gedə bilməyib?"

Güloğlan Bədirov qardaşı Tofiq Bədirovun uzun illər DİN sistemində işlədiyini, əməliyyatçı olduğunu da xatırlamışdı. Demişdi ki, qardaşı 30 il hüquq-mühafizə orqanlarında işləyib, 10 il əvvəl yaşla əlaqədar təqaüdə çıxıb. T.Bədirovun ailəsi ilə münasibətləri gərgin olub, ona görə də boşanıb. Boşanmadan sonra 2 evindən birini ailəsinə verib. Tofiq Bədirov əleyhinə olsa da, boşanmadan sonra onun yaşadığı və özəl mülkiyyəti olan Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 37 A ünvanına oğlu Rafiq Bədirov məhkəmə qaydasında yaşayış hüququnun tanınmasına nail olub.

"Rafiqi qardaşımın yola getmədi. Bir dəfə də 1 il müddətinə həbsdə yatmışdı. Həbsdən çıxandan sonra Tofiqi münasibətləri daha da kəskinləşmişdi. Rafiqi atasına qarşı zülmkarlıqlar edirdi.



40-cı polis bölməsinə dəfələrlə çağırışlar olmuş, saxta izahatlarla oğul yaxasını kənara çəkərək, öz çirkin əməllərini uzun müddət davam etdirirdi. 2018-ci ilin noyabrında Rafiq evdə atasına 3 bıçaq xəsəreti yetirib. Bağından küt alətlə vurub. Tofiq bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat vermişdi. İstintaq şöbəsində qardaşıma yetirilən xəsəretlərlə əlaqədar Cinayət Məcəlləsinin 128-ci

maddəsi ilə cinayət işi başlandı. Aylarla istintaq getdi. Həmin müddətdə də Rafiq atasını dəfələrlə döyüb, təhqir edirdi. Darvazanı üzünə bağlayıb gətirdi. 68 yaşlı kişi məcbur olub hündür hasanın üstündən atılmaqla küçəyə çıxdı. Tofiq illər idi ki, bu cür durumda yaşayırdı. Onun başına oyun açdılar. Oğlu heç yerdə işləmirdi, kommunal xərcləri də ödəmirdi. Atasının da basına oyun açdı. Tofiq də

qaza, işığa pul yüklemirdi ki, bəlkə oğlu çıxıb anasına verilən evə gedər, onu rahat buraxar. İllərlə həmin vəziyyətdə yaşamaq məcburiyyətində qalmışdı. Onunla tez-tez telefonla danışırırdım. 2019-cu il fevralın 2-dən 5-nə qədər telefon zənglərimə cavab vermədi. Dəfələrlə zəng elədim. Gördüm ki, telefonu götürmür, qapısına getdim. Qapı bağlı idi. Oradan birbaşa polisə yollandım. Polisə 2-3 saat gözlədim, oğlunu tapıb gətirdilər. Evə getdik, oğlu əli əsə-əse həyəcanla darvazanı açdı. Mənzilə getmək əvəzinə birbaşa hamamxanaya getdi, qapını açdı və Tofiqin meyitini polislərə göstərdi. Rafiq bu zaman qışqıra-qışqıra özünü siqortlamaq üçün hay-küy qaldıraraq, özünü xəbərsiz göstərməyə başladı. Dedi ki, "üç-dörd gündür mən bu evdə yox idim" Sual olunur: 1 vedrə isti-soyuq su ilə yaxalanmaq üçün şəraitə hamamda necə olur ki, insan ölümlə üz-üzə qalır? Mənə elə gəlir ki, kiməsə bu sualı versəm, güler. Qardaşım dəfələrlə bədənini yumaq, yaxalanmaq üçün bu üsuldən istifadə edib. Amma qapının çöldən bağlanması ağılına belə gətirməyib. Görünür ki, hiyləgər oğul bu vəziyyətdən ustalıqla istifadə edərək qapını çöldən bağlayıb. Qardaşım köməkəsiz vəziyyətdə qalaraq hamamda donaraq vəfat edib. Qardaşımın ölüm işinin araşdırılmasını tələb edirəm" deyərək G.Bədirov bildirdi.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

□ E.MƏMMƏDLİYEV, "Yeni Müsavat"

Bu günlərdə sosial şəbəkələrdə aşıqlarla bağlı maraqlı video yayılıb. Belə ki, 9 May Qələbə Günü münasibətilə keçirilən kiçik məclisdə iki aşıq, balaban və qaval ifaçısı məşhur rus mahnısı olan "Katyuşa"ı ifa edib. Videogörüntü yayılan andan söz-söhbətə, müzakirələrə səbəb olub. İzləyicilərin böyük əksəriyyəti aşıqların bu hərəkətini pisləyib, rus mahnısının aşıq sənəti ilə sintezinin uğursuz olduğunu bildirdilər.

Qeyd edək ki, buna qədər də bir neçə dəfə bu cür hadisə ilə rastlaşmışdıq. Məsələn, iki il öncə Goranboyda bir biznesmenin itlərinin toyunda Aşıq Şəmməd və balaban ifaçısı, Aşıqlar Birliyinin üzvü Haqverdi Əliyev iştirak etmiş, hətta itlərin şərinə bəy tərifi bildirmişdilər. İctimaiyyət tərəfindən hiddətlə qarşılanan bu hadisədən sonra balaban ifaçısı qurumdan xaric edilmiş, aşıq isə kəskin tənqidlərə tuş gəlmişdi.

Bu qalmaqal səngiməmiş,

"Katyuşa" oxuyan aşıqlar qəzəbə tuş gəldi

Aşıq Namiq Fərhadov: "Onlara ar olsun..."



Namiq Fərhadov

Tovuz rayonunda içki məclislərinin birində İbrahim adlı aşığın açıq-saçıq geyinmiş iki qadının şərinə şeir qoşub-oxuması ilə

bağlı video yayıldı. Həmin hadisə də ictimaiyyət tərəfindən sərt tənqidlə qarşılanmışdı. Aşıqlar Birliyi isə açıqlama verərək bil-

dirmişdi ki, həmin aşıq qurumun üzvü deyil, bununla belə, aşığın hərəkəti qətiyyətlə pislənir.

Maraqlıdır, bəs qurum aşıqların "Katyuşa" oxumasını necə qəbul edir?

İlk öncə qısaca olaraq "Katyuşa" mahnısı haqqında xatırlatma verək. Qeyd edək ki, "Katyuşa" məşhur sovet mahnısıdır. Bəziləri onu xalq mahnısı kimi bilsə də, əslində 1938-ci ildə bəstəkar Matvey Blanter şair Mixail İsaskovskinin sözlərinə yazıb. Mahnıda əsasən, 1941-45 müharibəsi zamanı məşhurluq qazanmışdı. Hətta "BM" raket artilleriyasına bu mahnının adı qoyulmuşdu. Mahnıda sevdiyi əsgəri səbirli gözələyən Katyuşa adlı qızdan söz açılır. Mahnının ifaçıları arasında Anna German və digərləri var.

ar olsun..."

Aşıqların ifası ilə bağlı mövqeyə gəldikdə isə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı "Yeni Müsavat"a açıqlamasında hələlik həmin ifa ilə tanış olmadığını bildirdi: "Bu barədə araşdırma etdikdən sonra öz rəyimi deyə bilərəm. Lakin qeyd edim ki, saz ifası ilə hansısa mahnını sintez etdikdə ladlar uyğun gəlsə, ifa peşəkarcasına olarsa, bunu qəbul etmək olar".

Aşıq Namiq Fərhadov isə məlum ifanı bəyan etmədiyini dedi: "Mənim özüm də sazda bir çox mahnılar ifa etmişəm, lakin bunu mədəni surətdə etməyə çalışmışam. Məsələn, çox aşıq toylarda "Lambada" və yaxud müxtəlif hind mahnılarını ifa edib. Amma baxır bunu necə edirlər. Bəziləri, sadəcə, mey-

munluq edir, aşıq sənətini gözədən salır. Buna çox pis baxıram və ar olsun deyirəm! 5-3 manata görə sazı gözədən salmaq olmaz. Sazın imkanları genişdir, onda bir çox dünyəvi mahnılar ifa etmək olar. Saz yeganə alətdir ki, onda simfoniya çalmaq olur. Onun bir simini vuranda sanki orkestr ifa edir. Təbii ki, sazda aşıq havalarını, klassikanı qorumaq lazımdır. Bu barədə tələbələrə də tövsiyə edirəm, ilk növbədə fundamenti, aşıq mahnılarının dərinədən bilmək lazımdır. Yeni ilk növbədə aşıq mahnılarını dərinədən bilmək lazımdır.

Qeyd etdiyiniz ifanı görmüşəm. Sözün düzü, yaxşı baxmadım. Axı bu kimə lazımdır? Bəlkə də aşıqlara 5 manat veriblər ki, "Ay aşıq, bunu oxu", onlar da ifa ediblər".

□ Xalidə GƏRAY, "Yeni Müsavat"

Azərbaycan və türk musiqisinin yer almadığı Bakı karaokeləri

Əyləncə, yoxsa əcnəbi musiqinin təbliğat məkanı? Burada müştərilərin böyük əksəriyyəti gənclərdir, ancaq ahıl yaşda olanlar da gəlir...

Son bir neçə ildə paytaxt Bakıda karaoke-klubların sayı artmağa başlayıb. Hətta kiçik restoranlarda belə karaoke üçün şərait yaradıldığına şahidi oluruq. Beləliklə, karaoke-klublar insanların sevimli musiqili-əyləncəli məkanına çevrilib. Həftə sonunu əyləncəli keçirmək məsələsi gəldikdə, çoxlarının ağına ilk növbədə karaoke-klublar gəlir.

Bəs karaoke nə deməkdir? Araşdırmalar onu göstərir ki, bu söz yapon dilindən keçib və tərcümədə "kara - boş, oke - orkestr", beləliklə "boş orkestr" deməkdir. Karaoke ilə insanlar bir növ öz stresslərini atır və yaxud istedadlarını göstərməyə çalışır, özlerini səhnədə oxuyurmuş kimi hiss edirlər.


Bakıda karaoke-klublar təxminən 2000-ci illərdə meydana başlayıb. Məlumatı görə, ilk klubun yaradıcısı Gəncəvi Məmmədov adlı şəxs olub. Karaoke ni ilk dəfə Moskvadakı restoranların birində görən bu gənc eyniadlı klubdan Bakıda da açmaq qərarına gəlib. Bundan sonra digər məkanlarda da karaoke-klublar açılmağa başlayır. Bu məkanlar Səməd Vurğun küçəsindəki "Nelson", Xəqani küçəsindəki "Karaoke-klub" və digərləri idi. Hazırda Bakının müxtəlif yerlərində çoxsaylı karaoke-klublara rast gələ bilərik. Qiymətlərə gəldikdə isə bu, o qədər də baha olmur və məkana, şəraitə görə dəyişir.

İstənilən karaoke-klubda rus və dünya estradasının ən hit olan mahnılarını eşidə bilərik. Lakin təəssüf ki, hələ də paytaxtın çox az sayda karaoke-klubunda Azərbaycan və türk mahnılarının da yer aldığı siyahıya rast gəlmək olur. Səbəbini soruşduqda isə verilən cavab eyni olur - "Klubumuzda hələlik rus və əcnəbi musiqilər

var". Və yaxud digər səbəb kimi klublara daha çox rusdilli insanların gəldiyini əsas gətirirlər.

Beləliklə, hazırda karaoke-klubların vəziyyətini yaxından müşahidə etmək üçün paytaxtın "Fəvvarələr meydanı" ərazisi yaxınlığında yerləşən klubların birində olduq. Kluba daxil olar-olmaz buradakı müştərilərin demək olar ki, böyük əksəriyyətinin 20-30 yaşlarında olduğunu müşahidə etdik. Onlar 2 qrupa bölünürdü - səsi, istedadı olanlar və ümumiyyətlə, səsi olmayan, sadəcə, stress atmaq istəyənlər. Bura çox rahatdır. Hətta oxuya bilməyəndə belə səni heç kəs ələ salmır, əksinə, dəstək olmağa, əylənməyə çalışırlar. Bəzən karaoke əyləncəsi o qədər davam edir ki, bir müddət sonra səsləri tutulur. Bəlkə də çoxları elə düşünür ki, karaoke-klublar təkəç gənclərin sevimli yeridir. Amma yox, bu belə deyil. Klubda olduğumuz müddətdə bir neçə ahıl yaşda olan qadın və kişilərin də karaoke oxuduğunun şahidi olduq. Onlar daha çox nostalji rus mahnılarına, həmçinin Alla Puqaçovanın, Filipp Kirkorovun, Alsunun, Oleq Qazmanovun yeni mahnılarının üstünlük verirdilər. Gənclər isə Beyons, Şakira və digərlərinin hazırkı hit mahnılarını oxumağa cəhd edirdilər.

Qeyd edək ki, gətirdiyimiz karaoke-klubda hər mahnı üçün 2 manat tələb olunurdu ki, bu da münasib qiymətdir. Çünki mərkəzdəki bəzi karaoke klublarda bu qiymət 2 dəfədən çox ola bilər. Mahnıların sayı 20-ni ötdükdə müəyyən endirimlər də olur. Beləliklə, hər hansı mahnıları oxumaq istədikdə, əvvəlcə stolun üstündəki kiçik ağı vərəqələrə qeyd edir, daha sonra onu ofisiyentlərə təqdim edirsiniz. Ofisiyent isə növbədə neçə nəfər olduq-



nu və sizin hansı vaxtda oxuya biləcəyinizi deyir. Növbə gəlib siz çatdıqda iki mikrofon siza verilir. Sifariş verdiyiniz mahnıları ya duet, ya da solo şəkildə ifa edirsiniz. Ənənəvi olaraq bu klubda da nə yerli, nə də türk mahnıları yox idi. Ofisiyentdən bu barədə sual verdikdə aldığımız cavab belə oldu - "Yoxdur da, çünki yerli mahnılara o qədər də maraq yoxdur. Həm yerli mahnıların internetdəki karaokeləri cəlbədicidir".

Klubda musiqi ilə yanaşı, spirtli içkilər, müxtəlif qəlyanaltılar da təklif olunur. Onların da qiyməti digər klub və restoranlarla müqayisədə demək olar ki, eynidir.

Klubda olarkən gələn müştərilərin də rəyini öyrənməyə çalışdıq. Müştərilərin birinin dediyinə görə, imkan düşdükcə hər həftənin son günləri bura gəlir: "Biz bankda çalışırıq. İş rejimimiz gərgin olur. Buna görə də kollektivimizdən olan dostlarımızla əylənmək üçün bura gəlir, stress atmağa çalışırıq. Buradan çıxandan sonra xeyli stress atdığımızı hiss edirik".

Digər müştəri isə qeyd etdi ki, nə vaxtsa klassik vokal dərslə-

ri alıb. Lakin sonradan ciddi peşə seçdiyi üçün oxumaqdan uzaq düşüb və "gözünün qurduunu öldürmək üçün" ayda və yaxud iki aydan bir karaoke-klublara gedir: "Burada qiymətlər münasib olduğu üçün adətən bu karaoke-kluba gəlirəm. Nə qədər çox dostla gəlsən, bir o qədər əyləncəli olur. Digər karaoke-klublarda da olmuşam. Təbii ki, dizayn və şəraitinə görə həmin klublarda qiymət bahalıdır. Lakin mahiyyət etibarilə hamısı eyni olur. Buna görə də sərfəli haradırsa, ora gedirik. Bəzən dostlarımızın arasında rus dilini yaxşı bilməyənlər olur. Gördüyünüz kimi, burada da ancaq rus və xarici dillərdə olan mahnılardır. Həmin dostlarımız bizimlə olanda yalnız bizi alqışlamaqla kifayətlənirlər. Buna görə də çox yaxşı oldular ki, bütün klublarımızda Azərbaycan və türk mahnıları da siyahıya salınsın. Hər kəsi nəzərə almaq lazımdır".

Klubdan ayrılmağa hazırlaşırıq ki, bir səs bizi dayanmağa məcbur etdi. Vokal səsi ilə əcnəbi və rus estradasını böyük peşəkarcılıqla oxuyan bir xanım ifası ilə bütün klubda olanları heyran etdi. İfasını bitirdikdə isə hər kəs onu alqışladı. Sonradan məlum oldu



ki, xanım opera ifaçısıdır, ara-sıra o da dostları ilə əylənmək üçün karaoke-kluba gəlir.

□ Xalidə GƏRAY, Fotolar müəllifindir "Yeni Müsavat"



MÜSAVAT

Son səhifə

N 103 (7273) 14 may 2019



97 yaş var, hələ də işdən çıxmaq istəmir

97 yaşlı amerikalı etiraf edib ki, işləməyi atmaq istəmir. "CBS News" saytının yazdığına görə, kişi supermarket alıcılarına alış-verişlərini paketə yığmağa yardım edir. Ben-ni Fitseto danışmış ki, dörd saatlıq növbəyə həftədə iki dəfə çıxır. Buna qədər o, kosmetik kampaniyada anbardar olaraq çalışmış. Amerikalının təqəüdə 1980-ci illərdə çıxmasına baxmayaraq, o, hər zaman özünə əlavə işlər tapmağa çalışır. Belə ki, o, hər zaman əmək məşğul olmağı sevir.

Yaşlı amerikalı iş zamanı istirahət etmir. Mənecer köməkçisi ona fasilə verməyi təklif edəndə, sonuncu onun üstünə qışqırıb. "Mən dayanmaq istəmirəm. Mənə necə işləməli olduğumu deməyin", bunu da Fitseto deyib. O əlavə edib ki, o, gün ərzində cəmi dörd saat çalışıb. Ona görə də istirahətsiz keçinə bilər. "Məndə belə bir təəssürat var ki, fayda verirəm. Sadəcə, bitki kimi mövcud olmaq olmaz. Həyatı davam etdirmək üçün səbəb olmalıdır", - amerikalı öz entuziazmını belə izah edib. O, eyni zamanda vurğulayıb ki, təkçə pul üçün yox, eyni zamanda faydalılıq hissi üçün də çalışır.

Uşaqlar niyə itir - cavablar ilginçdir

Rusiya saytlarının xəbərinə görə, dünyada hər il milyonlarla uşaq itkin düşür. Amerika alimləri isə müəyyən edib ki, 10 yaşdan kiçik uşaqların böyük hissəsi diqqət çəkmək üçün itir. Daha çox valideyn sevgisizliyindən şikayət edən uşaqlar bu yola baş vurur. Alimlər deyir ki, adətən uşaqlar belə qorxutma üsulundan istifadə edəndə yaxın dostlarının evində, ya da parkda gizlənirlər. Onlar çox vaxt baxdıqları bezi filmlərdən sonra belə fikrə düşürlər: "Amma bu itmə ssenariləri heç də həmişə müsbət sonuqlanmır. Çünki indi



dünyada uşaq oğurluğunun da sayı artıb. Ona görə də valideynlərə uşaqlarını itirməmişdən əvvəl onlarla həssas davranmağı məsləhət görürük".

Lotereya uddu, sonra dünyasını dəyişdi

İngiltərənin Kinqston-apon-Xall şəhərində lotereya qalibi dünyasını dəyişib. O, 17 ay öncə bir neçə milyonluq uduşun qalibi olub. Bu barədə "Hull Live" saytı xəbər verib. Melinda İd adlı qadın 11 mayda, 57 yaşında dünyasını dəyişib. Ölümündən bir həftə öncə o, sinəsindəki ciddi ağrılara görə həkimə müraciət edib və bildirib ki, bu, onda nəfəs darlığına səbəb olur. Müayinə onda ürək və ağciyərlərdə hər hansı problem olmadığını üzə çıxarıb. Həkimlər ondakı bu ağrı stress və həyəcanla izah ediblər.

2017-ci ilin dekabrında İd avtodayanacaqda lotereya alıb və 4 milyon funt sterlinq udub. Bundan sonra uzun illər boyunca taksidə çalışan qadın işindən ayrılıb. Onun sözlərinə görə, uduşa görə son 25 ildə ilk dəfədir ki, yeni ili işdə yox, evdə keçirib.

İd planlaşdırıb ki, bu pulu evinə və yeni Audi avtomobili almağa, eləcə də toy keçirməyə sərf edəcək. Bundan başqa, o, avtobiografiya yazmağa hazırlaşdı. Həmin avtobiografiyada həyatındakı çətinlikləri qələmə alacaqdı.



Arıqlamaq istədi, göbəyini tikdilər...

Amerikada yaşayan Lori Jones adlı qadın mükəmməl bədənə sahib olmaq, əməliyyat izini itirmək və qarın nahiyəsindəki yağlardan xilas olmaq üçün pul yığıb. O, ötən ilin dekabrında əməliyyat olunub. Əməliyyatdan bir ay sonra yaralarının üstü açılan zaman gördükləri qarşısında heyrətə düşüb. Gənc qadın əməliyyat zamanı göbək bağının tikildiyini görüb. Yerli televiziyalardan birinə açıqlama verən Jones onu əməliyyat edən plastik cərrahın göbək dəliyini itirəcəyi haqda ona məlumat vermədiyini deyib. Həkim isə Jonesin dediklərinə etiraz edib və ona göbəyinin tikiləcəyi barədə əvvəldən məlumat verdiyini deyib. Buna baxmayaraq, əməliyyat yerləri sağaldıqdan və 6 ay keçdikdən sonra yenidən cərrahi yolla Lori Jonesə göbək dəliyi açmaq mümkündür.

QOÇ - Səmimi olsanız, ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliyinizi göstərin.



BUGA - Qarşılıqlı münasibətlərdə səxavətli olmağınız çox işlərdə əlinizdən tutacaq. Hansısa şəxsi probleminizi qabartmaqdan daha başəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.



ƏKİZLƏR - Pulla bağlı çətinliklərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.



XƏRÇƏNG - Birgə gəzintilərə çıxmaq, əyləncəli məkanlarda olmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə tanış olacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.



ŞİR - Məhəbbət müstəvisində irəliləyişlərə nail olmağınızı bildiren ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.



QIZ - Sağlıq durumunuzla əlaqədar bəzi kiçik problemləriniz gözlənilsə də, özünüzdə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyiniz.



TƏRƏZİ - Nahar fasiləsinə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla tanış olacaqsınız. Sonrakı saatlarda isə nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.



ƏQRƏB - Bütüncü müəyyən artım gözlənilsə də, uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Bu səbəbdən yaxşı olar ki, boş vaxtınızı ev şəraitində keçirəsiniz.



OXATAN - Astroloji göstəricilər qənaətbəxş bir gün yaşayacağınızı proqnozlaşdırır. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.



OĞLAQ - Fəaliyyət müstəvisində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzdə qalmağa istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.



SUTÖKƏN - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvim bütünlüklə səhhətinizin müdafiəsinə həsr edəsiniz. Hər bir məqamda əsblərinizi qorumalı, dedi-qoduya fikir verməməlisiniz.



BALİQLAR - Şəxsi büdcənizi artırmaq baxımından düşərlə gün olsa da, ümumi əhvalınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Marketdə hədiyyəli üzrxahlıq

Amerikada da belə hadisələr baş vermiş. Coanna Bas adlı qadın marketdə alış-veriş etdikdən sonra 115 dollarlıq hesabı ödəmək üçün kassaya yaxınlaşmış. Bütün pulu xırda olduğu üçün kassir ondan pul almaqdan imtina edib. "Get, kağız pulla gələrsən" cavabından sonra Coanna market rəhbərliyinə şikayət edib. Bu mədəniyyətsizliyi kompensasiya etməkdən ötrü qadına dəyəri 17 dollar olan hədiyyə çeki verilib. Amma etirazçı qadın geri qayıdanda bütün malların kassadan rəflərə geri qaytarıldığını görüb.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisənziya N: B 114
SAYI: 3.080